



QARABAĞ AZƏRBAYCANDIR



Ilham Aliyev

"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 093 (6293) 28 may 2021-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

"Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir"

Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirini qəbul edib

Müsəlman Şərqində ilk dünyəvi-demokratik dövlət

Bax 3



1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi, ictimai-siyasi hadisəyə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq

məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli məhlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Ərdoğan: "Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırır"

Bax 2



xəbər verir ki, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Respublika Günü...

Qardaş Azərbaycan bu il Respublika Günü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırır. Türkiyə də "kəderini öz kəderi" hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür. AZƏRTAC



Bax 2

Əhməd İsmayilov: "Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir"

Cənab Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Medianın inkişafı Agentliyinin yaradılmasına ...

Bax 4



YAP Gənclər Birliyinin növbəti iclası keçirilib

Mayın 27-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti iclası keçirilib. Gənclər Birliyinin sədri Bəxtiyar İslamov iclasın gündəliyinə Birliyin tərkibində komitələrin təsis olunmasının, üzvlərin müəyyən edilməsinin, eyni...

Bax 4

Müdafiə Nazirliyi: "Erməni əsgərinin ölümü ilə bağlı insidentin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur"

Bax 3



"Haqq işlərinə dəyər" gözləyən ermənilər... - SARKAZM

Bax 10



"...Bu gün dünya təkə kor siyasətçilərdən ibarət deyil. Onlar hər şeyi, o cümlədən azərbaycanlıların "biz ermənilərə yaşatdıqları zülmü", bütün...



İmran xan: Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub

Bax 2

Bayden-Putin görüşündən gözləntilər



Bax 13

Yeni bir kredit fırıldaqçılığı ortaya çıxdı - kartınıza pul köçürülür və...



Bax 13

"Bavariya"dan yeni transfer



Bax 16



“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir”

Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib. AZƏRTAC xəbər verir ki, türkiyəli naziri salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir:

-Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək.

Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki gənc nəslin ye-



bir daha təşəkkürlərini və ehtiramını bildirirəm.

X X X

Prezident İlham Əliyev: Sağ olun. Mən çox şadam ki, peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, Azərbaycan, dediyim kimi, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik.

Mən artıq göstəriş vermişəm ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərslərinə ikinci Qarabağ müharibəsi mövzusu mütələq salınsın. İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər ikinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərslərində də bu məsələ öz əksini tapacaq. Xüsusilə, nəzərə alsaq ki, Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Əziz Qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Bunun çox böyük mənəvi və siyasi əhəmiyyəti olmuşdur. Azərbaycan 44 gün ərzində ədalətli, öz ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoyuldu.

Ona görə bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidir. Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə biz - sovetlər birliyində yaşamış insanlar, - sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, - ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilmiş. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq.

Ziya Selçuk: İnşallah.

X X X

Prezident İlham Əliyev Türkiyə Prezidentinin salamlarına görə minnətdarlığını bildirir, onun da salamlarını Rəcəb Tayyib Ərdoğanla çatdırmağı xahiş etdi.

Ərdoğan: “Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırır”

Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırır. Türkiyə də “kədərini öz kədəri” hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür.



AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikinə ifadə olunub.

“Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə da-

ha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnuniyyət duyuram. Qardaşlıq və əməkdaşlığımızın regionumuzda sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir”, - deyərək Türkiyə Prezidenti qeyd edib.

İmran xan: Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub

Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub. AZƏRTAC xəbər verir ki, bu fikirlər Pakistan İslam Respublikasının Baş naziri İmran Xanın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikinə yer alıb.

Təbrikdə deyilir: “Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq”.

Pakistanın Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevə cənabınızla, xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzulayıb.



tişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir.

Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm. Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramında öz əksini tapıbdır.

Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki biz elə bir güclü mütəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu mütəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz.

Bir daha xoş gəlmisiniz.

X X X

Türkiyənin milli təhsil naziri Zi-

ya Selçuk:

-Hörmətli cənab Prezident. Bizi qəbul etdiyiniz, vaxt ayırdığınız üçün çox təşəkkür edirik. Hörmətli Prezidentimizin, Türkiyə xalqının salamları ilə buraya gəldik və böyük bir sevincə gəldik. Qarabağ Zəfərinin - tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq. Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik.

Bununla yanaşı, bizim aramızdakı təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz. Biz hamısını həll edirik. Mən bunların texniki tərəfləri ilə Sizi məşğul etmək istəmirəm. Həmkarım, dostumla birlikdə biz nə lazımdırsa, artıqlaması ilə edirik. Heç narahatlığınız olmasın. Sizin əmərləriniz bizim üçün kifayətdir. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzaladığımız protokol da hazırda həyata keçirilir. Bu gün də onunla bağlı müzakirələri davam etdirəcəyik. Bizim əlaqələrimiz, münasibətimiz rəsmi münasibətdən də yüksək səviyyədə davam edir. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edirik.

Digər məsələlər də həll edilir. Xüsusilə, FETÖ məsələsində Sizin göstərdiyiniz qətiyyət, verdiyiniz dəstək bizim üçün çox mühümdür. O da bizə böyük xoşbəxtlik və sevinc verir. Bunun üçün çox şadıq. Bundan başqa, biz görülməli olan bütün iş və prosesləri qaydasına qoyacağıq, dostlarımızla birlikdə həll edəcəyik və sonra da Sizə məruzə edəcəyik, cənab Prezident. Heç narahat olmayın. Nə lazımdırsa, biz bu işlərin başındayıq, izindəyik, cənab Prezident.

Mən bizi qəbul etdiyiniz üçün



**Prezident İlham Əliyev:
"Müstəqillik yolunda
bizim inkişafımız davamlı
olacaq, uğurlu olacaq və
Azərbaycanın dövlət
müstəqilliyi əbədi olacaq!"**



1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi, ictimai-siyasi hadisəyə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli menlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də görüldüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hissələrini daha da gücləndirdi. 71 il sovet dövründə yaşayan Azərbaycan, müstəqilliyini bərpa etdikdən sonra, hər il ölkəmizdə 28 May Respublika Günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hər tərəfli öyrənilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramın nümunəsi kimi tarixləşdi.

1918-ci il mayın 28-də Azərbaycanın istiqalyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərmişində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskiyin, Həsən bəy Ağayevin, Nəsim bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskiyin və başqalarının xidmətləri danılmazdır. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların və peşəkar hərbiçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Tarixdən bildiyimiz kimi, AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. AXC Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlik

lər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr və sazişlər bağlamışdı. AXC 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində, aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etdi.

**"AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİNİN
QURUCULARI ÖLKƏMİZ,
XALQIMIZ ÜÇÜN ÇOX BÖYÜK
İŞLƏR GÖRMÜŞLƏR"**

Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görüldü. Hələ o dövrdə söz azadlığı, demokratiya, gender bərabərliyi kimi məxsusi dəyərlərə malik olub. Bu dövrdə AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq, Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verib. Müvəccudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanlığın bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, "Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görülmüşdür. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilib. 200-dən

Müsəlman Şərqində ilk dünyəvi-demokratik dövlət

çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər".

1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə, 23 ay ərzində, mövcud olan və müsəlman Şərqində ilk dünyəvi-demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.

Qısa müddətdə, tarixi bir missiyanı yerinə yetirərək, genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Cümhuriyyət dövründə əldə olunan nailiyyətlər sırasında təhsil sahəsində olan uğurları da qeyd etməliyik. Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilmişdir. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən - ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəblərindən ibarət strukturu təsdiq edilmişdir. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi olub, bu da, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da, ilk dəfə olaraq, azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirilib.

**"MÜSTƏQİL AZƏRBAYCAN
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN VARİSİDİR
VƏ ONLARIN NİYYƏTLƏRİNİ
BİZ HƏYATDA TƏMİN ETDİK,
HƏYATA KEÇİRDİK"**

Dövrün nadir sistemi olan AXC cəmi 23 ay yaşadı və bolşeviklərin

işğalı ilə üzleşdi. Nəhayət, 71 ildən sonra, Sovet İttifaqının dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xalqımız Cümhuriyyətin ideallarını davam etdirərək, bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb.

AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadıq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur. Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərin bünövrəsi, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa bir zamanda Azərbaycanı düşüdü xaosdan, böhrandan çıxara bildi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətlə inkişaf yoluna qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizamı ordu yaradılmışdır, ölkəmizə böyük həcmə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamli siyasətini aparır".

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafehlərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın marağına əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə

çevrildi.

Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələri icra edir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycan da bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlinə isə, Azərbaycan dövlətinin milli maraqlarının qorunması və tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən özəmlət layihələri, modernləşməsi və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizə qürurlandırır. Bu məhz müstəqil bir dövlət olaraq Azərbaycanın müstəqil şəkildə dövlət başçısı tərəfindən həyata keçirdiyi siyasətinin nəticəsidir. "Bu gün biz xoşbəxtlik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir", deyən Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin qorunmasının, möhkəmlənməsinin ən vacib məsələlərdən biri olduğunu qeyd edib: "1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!"

Zümrüd BAYRAMOVA

Müdafiə Nazirliyi: "Erməni əsgərinin ölümü ilə bağlı insidentin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur"



Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin yaydığı yalan məlumatlara münasibət bildirib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib: "Ermənistan Müdafiə Nazirliyinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Gərkunik rayonunun Yuxarı Şorça yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb.

Mayın 25-də gənort saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətə dolu yeddi yük maşını sərhədin həmin sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb. Birnənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb. Sərəncamımızda olan məlumata əsasən, erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə heç hansı bir əlaqəsi yoxdur. Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır", - deyərək Müdafiə Nazirliyinin məlumatında bildirilib.

ABŞ-ın beş şəhərində 28 may tarixi Azərbaycan Respublikası Günü elan edilib

ABŞ-ın İllinoys ştatının Çikaqo və Şimali Karolina ştatının Durhem, Fayettevillla, Apeks, Şarlotta şəhərlərində 28 may 2021-ci il tarixinin Azərbaycan Respublikası Günü kimi tanınmasına dair bəyanatlar qəbul edilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Çikaqo şəhər meri Lori Laytftut, Durhem şəhər meri Stefan Şevel, Fayettevillla şəhər meri Mitç Kalvin, Apeks şəhər meri Jakues K.Gilbert və Şarlotta şəhər meri Aleksandr Lylesin imzaladıqları bəyanatlarda bildirilib ki, sözügedən şəhərlər yarandığı gündən bəri dünyanın hər yerindən fərqli mədəni irslə tanınan müxtəlif icmaların evinə çevrilib. Bu, şəhərlərdə sənət və musiqi, ticarət və maliyyə, qanun və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin inkişafına öz töhfələrini bəxş edən qürurlu Amerika Azərbaycanlıları İcmasına da aiddir.

Bildirilib ki, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) və Şimali Karolinada fəaliyyət göstərən azərbaycanlı icması Çikaqo, Durhem, Fayettevillla, Apeks, Şarlotta şəhərləri və Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanı təşviq etməyə, daha yaxşı şəhər və cəmiyyət üçün çalışır. "Bu səbəbdən 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının növbəti ildönümü münasibətilə 28 may 2021-ci il tarixinin Azərbaycan Respublikası Günü kimi tanınmasını elan edirik", - deyərək qeyd etmişdir.

Qeyd edək ki, bəyanatlar İllinoys ştatında Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun və Mehriban Məmmədovanın, Şimali Karolina ştatında isə "Azərbaycan Dostluq Təşkilatının" rəhbəri Adika İqbalın təşəbbüsləri ilə qəbul edilmişdir.





Əhməd İsmayılov: “Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir”

-Əhməd müəllim, Azərbaycan mediasının müasir vəziyyəti və problemləri ilə bağlı ictimai fikrin müxtəlif səviyyələrində daim müzakirələr gedir və Milli Mətbuat Günü yaxınlaşdıqca bu istiqamətdə fikirlər daha çox eşidilməkdədir. Azərbaycan mediasının perspektiv inkişafı ilə bağlı rəhbərlik etdiyiniz Agentliyin nə kimi planları var?

-Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Medianın inkişafı Agentliyin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq işlərinin tərkib hissəsi kimi yanaşmaq lazımdır.

Bildiyiniz kimi, Agentliyin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik bu kontekstdə media subyektlərinin işinin təkmilləşdirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkilinə, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş bir sıra layihələr üzərində işləri artıq yekunlaşdırmaq üzrədir. Qeyd olunan layihələrə dair müvafiq ətraflı məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaqdır.

Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin təşkilinə, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətlərinin əlaqələndirilməsi MEDIA Agentliyinin əsas prioritetlərindəndir.

Qeyd etmək istədik ki, Prezident İlham Əliyevin media islahatları ilə bağlı sözügedən Fərmanı özündə köklü dəyişiklikləri ehtiva etməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoyub. Fərmandan irəli gələn yeniliklər Azərbaycan me-

diasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənməsi kimi global informasiya mühitinin müəyyənləşdirdiyi istiqamətlərin,



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDIA) icraçı direktoru Əhməd İsmayılovun AZƏRTAC-a müsahibəsi.

innovativ yanaşmaların həyata keçirilməsinə təkan verəcəkdir.

Biz Azərbaycan mediasında mövcud problemlərin xarakteri və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmış və onların aradan qaldırılmasını optimal həlli yolları üzərində işləmişik. Gəldiyimiz nəticələr və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaqdır.

-Agentlik media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı öz üzərinə düşən vəzifələri hansı istiqamətlərdə yerinə yetirəcəkdir?

-MEDIA Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi və müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir. Qurum bu istiqamətdə atılacaq addımlara dəstək göstərəcəkdir.

Digər vacib prioritetimiz dövlət-media münasibətlərinin vacib elementlərindən biri kimi hüquqi mənzərənin dəqiqləşdirilməsidir. Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın işinə mane olan problemlərin həlli üzrə təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək də Agentliyin daim diqqətində olan məsələlərdəndir. Agentliyin də iştirak etdiyi müvafiq işçi qrup tərəfindən hazırlanmış “Media haqqında” Azərbaycan Res-

publikası Qanununun layihəsi bu istiqamətdə islahatların dərinləşdirilməsi baxımından dəyərli töhfə olacaqdır.

Bundan sonrakı dövrdə Agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənilib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Agentliyin təşkil edəcəyi müsabiqələrin formatında ictimai rəy nəzərə alınmaqla əsaslı dəyişikliklər aparmaq niyyətindəyik. Müsabiqələr ilk növbədə növündən (yeni çap, audiovizual və ya onlayn media subyektləri) asılı olmayaraq, bütün media subyektlərində çalışan jurnalistlər üçün əlçatan olacaqdır. Media subyektlərinin maliyyələşdirilməsi üçün şərtlərimiz də tamamilə yenilənib və özündə Azərbaycan mediasının bütün elementlərini birləşdirib. Təbii ki, nəzərdə tutduğumuz model ideal deyil və onların hansısa aspektlərini zamanla inkişaf etdirmək lazım gələcək. Bu baxımdan biz həmişə müzakirələrə açıyıq. Bu çətin missiyanın məsuliyyətini üzərimizə götürməkdə bir məqsədimiz var - biz Azərbaycan mediasını güclü, beynəlxalq müstəvidə rəqabətə davamlı görmək istəyirik. Qalib ölkənin mediası da dövlətin inkişaf tempi-nə uyğun olmalıdır.

-İstər yerli, istərsə də beynəlxalq səviyyələrdə aparılan müxtəlif ictimai müzakirələrdə çap mediasının gə-

ləcəyi ilə bağlı heç də birmənalı qarşılanmayan proqnozlar səslənir. Sizin fikrinizcə, qəzetlər yaşayacaqmı?

-Qeyd etdiyiniz kimi, çap mediasının qarşılaşdığı problemlər bütün dünyada özünü göstərən, İKT-nin inkişafı nəticəsində informasiyanın əvvəlkindən daha sürətli ötürülməsi ilə müşayiət olunan yeni tendensiyalarla bağlıdır. Biz bütün bu kimi yeni trendləri diqqətlə izləyir və təhlil edirik. Hər cəmiyyətin özünəməxsus dəyərlər sistemi var. Azərbaycan mediası böyük bir tarixi irsin, zəngin təcrübənin daşıyıcısıdır. Azərbaycan qəzetçiliyi dövlət dilimizin ədəbi üslubunun ən çəvik, rəsmi və publisistik üslublarının isə əsas ifadə vasitəsi olmaqla yanaşı, maarifləndirici, intellektual təhlil funksiyasını yerinə yetirən, informasiyanı ötürən və arxivləşdirən ciddi fikir tribunasıdır.

Çap mediasının zəifləməsi bir tərəfdən global tendensiyadırsa, digər tərəfdən də redaksiyaların müasir çağırışlara çox gec uyğunlaşması və ya bəzən, ümumiyyətlə, reaksiya verməməsi kimi spesifik səciyyə daşıyan nüanslarla bağlıdır. Məhz bu səbəblər qəzetlərin geniş oxucu auditoriyasını itirməsi ilə nəticələnir. Eyni zamanda, qəzetlər üçün nəşriyyat xərcləri və mətbəələrin eksəriyyətinin texniki imkanları ilə bağlı vəziyyət arzuolunan hesab edilə bilməz.

Agentlik dünya təcrübəsini nəzərə almaqla, “E-qəzet” modelinin tətbiq olunmasını mümkün hesab edir. Belə ki, qeyd olunan platforma qəzet redaksiyalarına texniki yönümlü xərclərini azaltmağa və nəşrlərini oxuculara daha əlverişli və operativ şəkildə çatdırmağa şərait yaradacaqdır. Agentlik olaraq konseptual yanaşmamız ondan ibarətdir ki, müasir Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması məqsədilə bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir.

Media sahəsində islahatlarla bağlı dövlətin iradəsi və media ictimaiyyətinin istəyi üst-üstə düşür. Məhz bu həmrəyliyə güvənərək təşəbbüslərimizin səmərəli olacağına, Azərbaycan mediasının yeni keyfiyyət mərhələsinə keçidində dəstək verəcəyinə inanırıq.



YAP Gənclər Birliyinin növbəti iclası keçirilib



Mayın 27-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti iclası keçirilib. Gənclər Birliyinin sədri Bəxtiyar İslamov iclasın gündəliyinə Birliyin tərkibində komitələrin təsis olunmasının, üzvlərin müəyyən edilməsinin, eyni zamanda komitələrin fəaliyyət planlarının hazırlanmasının daxil edildiyini bildirib.

İclasda 6 üzvdən ibarət Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, Milli dəyərlər, Rayon təşkilatları və QHT-lərlə iş və Şəhid ailələri və qazilərlə iş komitələri formalaşdırılıb.

Həmçinin komitələrin fəaliyyət planları müzakirə olunaraq qəbul edilib. İclas YAP Gənclər Birliyinin fəaliyyətinə dair cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Fəxrəddin Altun: “Qarabağda nə işimiz var deyənləri çox yaxşı tanıyırdıq”



“Qarabağda nə işimiz var deyənləri çox yaxşı tanıyırdıq”. SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun qurum tərəfindən video formatda təşkil edilən “27 May 1960-cı il Çevrilişi Beynəlxalq Konfransı”nın açılışında çıxışı zamanı deyib.

F.Altun Türk Silahlı Qüvvələri, hüquq mühafizə orqanları və adsız qəhrəmanlarla, terror təşkilatlarının Türkiyədən və sərhədlərindən qovulmasından narahat olanları yaxşı tanıdıqlarını qeyd edib: “Arxasını terror təşkilatına söykəyənləri, “terror təşkilatı Türkiyə üçün təhdid deyil” deyənləri, “Suriyada, Liviyada, Qarabağda, Kiprdə nə işimiz var” deyib bizi sorğu sual edənləri çox yaxşı tanıyırdıq. Narahat olmayın, əziz millətımız də onları çox yaxşı tanıyır”.



Dünən parlamentin növbəti plenar iclası keçirilib. Əvvəlcə, iclasın 15 bənddən ibarət gündəliyi təsdiqlənib. Sonra gündəlikdəki məsələlərə baxılıb.

İclasda "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanun layihəsinin ikinci oxunuşda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirilib ki, qanun layihəsinin birinci oxunuşu zamanı deputatlar müsbət fikirlər söyləyib, konseptual baxımdan sənədi dəstəkləyiblər. Bununla yanaşı, layihəyə bir sıra təkliflər də irəli sürülüb. Verilən təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edilib və onların bəziləri qanunun qəbulundan sonra onun tətbiqi ilə bağlı qəbul ediləcək direktiv sənədlərdə öz əksini tapacaq. Qeyd edilib ki, ötən gün qanun layihəsi 4 komitənin birgə iclasında ikinci oxunuşda geniş müzakirə olunub və yekdilliklə dəstəklənib. Qanunun qəbulu Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş qədim Şuşa şəhərinin qorunması, bərpasına, inkişafına və təbliğinə töhfə verəcək.

Qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərinə; Şuşa ərazisində və onun müəhəfəz zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; sahibkarlıq, reklam, turizm kimi fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Müzakirələr zamanı komitə sədri Tahir Rzayev, deputatlardan Vahid Əhmədov, Aydın Mərzəadə, Jalal Əliyeva, Erkin Qədri, Fəzail Ağamalı, Qüdrət Həsənzadə, Sahib Əliyev Şuşanın tarixindən, onun ölkənin siyasi və mədəni həyatında oynadığı roldan bəhs edib, bir sıra təkliflər səsləndiriblər. Deputatlar qanun layihəsini yüksək dəyərləndiriblər.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların çıxışlarında səslənən bir sıra məsələlərə aydınlıq gətirib. Komitə sədrləri Qənirə Paşayeva və Siyavuş Novruzov deputatların toxunduğu bəzi məqamlara münasibət bildiriblər. Müzakirələrin sonunda "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin ikinci məsələsi "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsidir. Layihə birinci oxunuşda müzakirə ediləcək. Spiker qeyd edib ki, "Büdcə sistemi haqqında" Qanunda müəyyənləşdirilmiş qaydaya uyğun olaraq qanun layihəsi mayın 15-dək Milli Məclisə təqdim edilib. Eləcə də, Hesablama Palatasının rəyi vaxtında hazırlanıb Milli Məclisə təqdim olunub.

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi barədə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili birinci oxunuşda məlumat verib. Bildirilib ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq global iqtisadiyyatda gedən proseslərin, COVID-19 pandemiyasının və Vətən müharibəsinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla çevik for-

mada icra edilib.

Komitə sədri deyib ki, 2020-ci il, hər şeydən əvvəl, Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə işğal altında olan ərazilərin Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə ili kimi həkk olunub. 2020-ci ilin əvvəlindən başlayaraq dünyada COVID-19 pandemiyasının sürətlə yayılması iqtisadi fəallığın zəifləməsinə səbəb olub. Dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın ehatəliyini və kəskinliyini daha da artırıb. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mümkün mənfəi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatının daha kəskin enişinin qarşısı alınır.

Məlumat verilib ki, 2020-ci ildə ölkəmizdə Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə 4,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 2,6 faiz, neft sektorunda isə 7,0 faiz azalıb. Lakin qeyri-neft ÜDM-in tərkibində aparıcı rola malik kənd təsərrüfatı üzrə 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 4,6 faiz, informasiya-rəbivə sektoru üzrə 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı üzrə isə 12,5 faiz artım müşahidə olunub. Həmçinin 2020-ci ildə ölkəmizdə inflyasiyanın səviyyəsi 2,8 faiz, neftin bir barelinin orta illik qiyməti isə 43,7 dollar təşkil edib. COVID-19 pandemiyası ilə mübarizə və onun fəsadlarını aradan qaldırılması büdcənin icrasına da təsir göstərərək, sosial məzmunlu xərclərin yüksəldilməsini labüd edib. Bununla yanaşı, müharibə şəraitində, döyüşün maliyyələşməsi, şəhid ailələrinə, əsgər və zabidlərə qayğının artırılması, işğaldan azad olan ərazilərin bərpası dövlət büdcəsinin icrasında mühüm hədəflərdən olub.

Sonra maliyyə naziri Samir Şerifov çıxış edərək deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin ən müasir döyüş strategiyasının tətbiqi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı Ermənistan üzərində parlaq Qələbə qazanılıb, 30 ilə yaxın davam edən işğala son qoyulub, torpaqlarımızın azad olunması təmin edilib, ölkəmizin və Qarabağın həyatında yeni şərəfli səhifə açılıb. Bununla yanaşı, ötən ilin əvvəlindən başlayaraq ölkə iqtisadiyyatı ağır sınağa çəkilərək, iki xarici şokla üzləşib. Bu, ilk növbədə, koronavirus pandemiyası ilə bağlı problemlər və iqtisadiyyatın yeni reallıqlara uyğunlaşması, digər tərəfdən isə dünya bazarında xam neftə tələbatın azalması və bunun nəticəsində neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsidir. Bu proseslər ölkə iqtisadiyyatına mənfəi təsir göstərməklə, illik Ümumi Daxili Məhsulun azalmasını şərtləndirib, dövlət və icmal büdcələrinin gəlirlərinin formalaşmasında, eyni zamanda, dövlət büdcəsinin xərclərində əhəmiyyətli dəyişikliyin aparılmasını zəruri edib.

Qeyd edilib ki, pandemiyanın yaratdığı keyfiyyətə yeni mühit əhalinin həssas sosial qruplarına, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə, səhiyyə sahəsinə, dövlət şirkətlərinə dövlətin maliyyə dəstəyinin göstərilməsini zəruri edib. Ölkə Prezidentinin tapşırığına

Milli Məclisin növbəti iclası keçirilib



esasən, hökumət tərəfindən kompleks sosial-iqtisadi tədbirlər proqramı hazırlanıb və icrasına başlanıb. Bunları nəzərə alaraq, dövlət və icmal büdcələrinin prioritetliyi və ünvanlılığı artırılmaqla həyata keçirilib. Hesabat ilində bütün sosial öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsi ilə yanaşı, yeni yaranmış reallıqlara müvafiq olaraq pandemiya şəraitində işləyən tibb işçilərinə xüsusi əlavələr ödənilib, pandemiyanın zərər çəkən sahələrin dəstəklənməsi nəticəsində, pandemiyanın ölkə iqtisadiyyatına, əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə təsirinin endirilməsinə nail olunub. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində də məqsədyönlü iş aparılıb. Sonra "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatla Azərbaycan Respublikası Hesablama Palatasının rəyi təqdim edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, büdcə parametrlərinin doğruluğunun və tamlığının qiymətləndirilməsi, icra olunmuş büdcə parametrlərinin tədqiq olunmuş göstəricilərə uyğunluğu, büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olması barədə fikirlərini açıqlayıb. Dövlət büdcəsinin icrası ilə bağlı Palatanın apardığı təhlillər barədə geniş məlumat verilib. Müzakirələr zamanı çıxış edən komitə sədrləri Qənirə Paşayeva, Musa Quliyev, deputatlardan Tahir Kərimli, Mahir Abbaszadə məsələ ilə bağlı fikirlərini söylədikdən sonra fasilə elan edilib.

Fasilədən sonra "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin müzakirələri davam etdirilib. Komitə sədri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Elnur Allahverdiyev, Elman Nəsirov, Soltan Məmmədov, Azər Badamov, Fəzail Ağamalı dövlət büdcəsinin gəlir və xərcləri barədə öz fikirlərini açıqlayıblar, onun icrasını yüksək qiymətləndiriblər. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Maliyyə naziri Samir Şerifov aparılan sərəməli müzakirələrə görə təşəkkürünü ifadə edib, millət vəkirlərinin səsləndirdiyi sualları etraflı cavablandırıb. İclasda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 9 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Milli Məclis Sədrinin birinci

müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Layihə ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası, sığorta fəaliyyətinin tənzimlənməsi və ona nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Dövlət satınalmaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı çıxış edib. Sənəddə satınalma prosesində operativlik, çeviklik və elçatanlıq səviyyəsinin yüksəldilməsi, elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, kotirovka sorğusu prosedurunun elektronlaşması, dövlət satınalmaları üzrə prosedurların təkmilləşdirilməsi, bu sahədə şəffaflığın və səmərəliliyin artması, elektron üsulla keçirilən satınalmaların sayının artması, nəzarət imkanlarının genişləndirilməsi nəzərdə tutulub. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə üçüncü oxunuşda məlumat verib. Bildirilib ki, Məcəllədə ediləcək dəyişiklik "Dövlət satınalmaları haqqında" Qanuna uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda təqdim edərək bildirib ki, sənəd tibbi xidmətlər üçün müraciət edən şəxslərin dəstəklənməsinə, onların tibb müəssisəsinə müraciət imkanlarının artırılmasına xidmət edəcək. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Növbəti məsələ - "Azərbaycan Respublikasının dövlət sərəhədi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı deputat Arzu Nağıyev çıxış edib. Sənəddə qanunun təsir dairəsində olan ictimai münasibətlərin dəqiq tənzimlənməsi və təkmilləşdirilməsi məqsədilə bir sıra düzəlişlər təklif olunur. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Arzu Nağıyev gündəliyin mahiyyətə bir-birinə yaxın olan digər iki məsələsi - Azərbaycan Res-

publikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 sayılı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə, 1994-cü il 23 sentyabr tarixli 887 sayılı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Gənclər siyasəti haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslər üçün nəzərdə tutulmuş imtiyazlarla bağlıdır. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, bu sənəd "Kredit ittifaqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə layihə ilə birbaşa bağlıdır. Təklif olunan dəyişikliklər bank və ya bank olmayan kredit təşkilatı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna, eləcə də Kredit ittifaqları reyestrinə və kredit bürosuna müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məlumatların müəyyən olunmuş qaydada və müddətdə təqdim edilməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Qanun layihəsi birinci oxunuşda qəbul olunub. Milli Məclisin Sədri Sahibə Qafarova iclasın sonunda çıxış edib.

Spiker bildirib ki, may ayının 28-də xalqımız Respublika Gününü qeyd edəcək. 103 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərmiş, təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqiinin siyasi təkamülündə mühüm rol oynamışdır.

Sahibə Qafarova vurğulayıb ki, bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli dövlətdir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində qələbədən qələbəyə addımlayan Azərbaycan dövləti qarşdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini qoruyub saxlayacaq və daha da inkişaf edəcəkdir. Bununla da Milli Məclisin iclası başa çatıb.



Vüqar Rəhimzadə: “Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşdır”



“Azərbaycanın sivil dünyaya inteqrasiyasını təmin etməklə qloballaşma dövrünün çağırışına uyğun müasir, modern dövlət quran yeni əsrin yeni lideri, möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ildə adını qalib ölkənin qalib Sərkərdəsi kimi tarixə yazdı. Şübhəsiz, ən çətin məqamlarda belə dövlətin, xalqın maraqlarına uyğun qərarlar verməsi cənab İlham Əliyevin qətiyyətli mövqeyindən, siyasi iradəsindən, liderlik fəlsəfəsindən, dövlətçilik təcrübəsinin zənginliyindən irəli gəlir.

Müasir şəraitdə Azərbaycanın intellektual potensialının inkişafı, texnoloji innovasiyaların təkmilləşdirilməsi, bütün sahələrdə tərəqqi möhtərəm Prezidentimizin titanik fəaliyyətinin başlıca hədəflərindəndir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 103 illik tarixi vərəqləndə müstəqilliyimizin bərpasından keçən son 30 ildə Heydər Əliyev siyasətinin uğurlarını daha aydın görür, qalib ölkənin vətəndaşı olmaqdan böyük qürur hissi keçiririk. Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşı, global layihələrin təşəbbüskarı, dünyada sabitliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən tolerant ölkədir. Dövlətimizin başçısı isə qətiyyətli mövqeyi, neyi nə zaman etmək lazım olduğunu bilmək bacarığı ilə beynəlxalq arenada böyük hörmət və nüfuz sahibidir.” Bu fikirləri “iki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə Azərbaycanın malik olduğu imkanları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yaratdıqları möhkəm siyasi və

iqtişadi bazanın ölkəmizin hər bir çətinlikdən uğurla çıxmasını təmin etdiyini vurğulayıb: “44 günlük İkinci Qarabağ müharibəsi, 2019-cu ildən dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizə tədbirləri Azərbaycanın malik olduğu imkanların, həmçinin beynəlxalq aləmdə yerinin və rolunun təqdimatında əhəmiyyətli rol oynadı. Ən əsası Azərbaycan dünyaya bu mesajı ünvanladı ki, səmimiyyət, qarşılıqlı hörmət prinsipləri əsasında birlik, həmrəylik nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamaqla hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. COVID-19-la mübarizə tədbirləri çərçivəsində dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, 30-dan artıq ölkəyə humanitar yardımın göstərilməsi, vaksinasıya prosesində ədalət prinsipinin qorunması kimi çağırışlar Azərbaycanın siyasətində nə qədər düzgün, səmimi olduğunu, ən əsası ədalətə, beynəlxalq hüquqa önəm verdiyini ortaya qoyur.

ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda da bildirilir ki, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şəxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına, işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. ABŞ Azərbaycana NATO-nun Əfqanıst

andakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdardır, ATƏT-in Minsk qrupunun həmsədri olaraq münasibətin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadıqdır. Cənab İlham Əliyevə ünvanlanan təbrik məktubları bir daha Vətən müharibəsinin yaratdığı yeni reallıqların münasibətlərdə hansı səhifəni açdığını ortaya qoyur. Ümumiyyətlə, Azərbaycanın dünya birliyi ilə əlaqələrində yeni səhifənin açıldığını söyləsək, səhv etmərik. Çünki bugünkü bəzi dövlətlər kağız üzərində bir, əməldə başqa mövqe nümayiş etdirsələr də artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli 30 ilə yaxın dövrün reallıqlarını hərtərəfli şəkildə nümayiş etdirərək, sanki dünyaya sözlə əməl birliyinə riayət etmək çağırışını ünvanladı.”

Baş redaktor diqqəti Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə səsləndirilən fikirlərə, ona ünvanlanan suallar fonunda dövlətimizin başçısının faktlara, reallığa əsaslanan cavablarına yönəldərək bildirib ki, bu tədbirdə də Azərbaycanın xarici siyasət uğurları önə çəkildi. Ölkəmizin təşəbbüsü ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər, həmçinin Rusiya və ABŞ-in ən yüksək rütbəli hərbi rəsmilərinin

bir araya gəlib fikir mübadiləsi aparmaq üçün ən sabit, təhlükəsiz məkana kimi Azərbaycanı seçmələri də təsadüfi deyil. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır. Eyni zamanda, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı hörmət və maraqlar, ən

əsası heç bir dövlətin daxili işinə müdaxilə etməmək prinsipləri əsasında əlaqələr qurur və bu münasibətlərin müxtəlif prioritetlər üzrə inkişafını stimullaşdırır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil etdiyi bir-birindən önəmli konfranslarda, sivilizasiyalararası dialoqlarda, humanitar forumlarda dünyanı düşündürən hədəflərin əks olunduğu çağırışların məhz Bakıdan səslənməsi, beynəlxalq aləmə sülh, birlik, həmrəylik mesajlarının ünvanlanması ölkəmizə humanitar platforma kimi nüfuz qazandırmıqdan əlavə həm də dünyanın supergüclərinin ən yüksək rütbəli hərbi rəsmilərinin bir araya gəlmək üçün ölkəmizi məkana seçmələri Azərbaycanın müdafiə qüdrətinin təqdimatıdır. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun yazdığı tarix bu təqdimatı daha da zənginləşdirdi. Bu gün Azərbaycanın hərbi təcrübəsi beynəlxalq səviyyədə öyrənilir, texnoloji proseslərin inkişafı, torpaq, Vətən sevgisi ruhunda Qələbənin təmin edilməsi sahəsində qazandığımız Zəfər geniş təhlil olunur.

“Möhtərəm Prezidentimiz İlham Əliyev 44 günlük Vətən müharibəsində dünyanı 30-a yaxın nüfuzlu media qurumuna verdiyi müsahibələrdə, fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əmək

daşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə Ermənistanın 30 illik işğal siyasəti, müharibə və postmüharibə dövrləri ilə bağlı bütün məsələlərə aydınlıq gətirdi. Dövlətimizin başçısının təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı böyük siyasi-mədəni tədbir kimi milli-mənəvi dəyərlərimizin və tolerantlığın dünyaya təqdimatı olmaqla yanaşı, dünyaya dövlətimizin və xalqımızın mesajı oldu”, - deyə V. Rəhimzadə vurğulayıb.

Baş redaktor istər Respublika Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təbrik məktublarında, istərsə də videoformatda keçirilən konfranslarda, tədbirlərdə səsləndirilən fikirlər əsasında bu ümumiləşdirməni aparıb ki, 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu gün böyük qürur qalib, ən əsası ədalətli bərpə edən dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edir: “Dövlətinin, xalqının gələcəyini düşənən Lider üçün əlbəttə, bu, böyük xoşbəxtlikdir. Ölkə Prezidenti gələcəklə bağlı dəqiq mesajlar verir və bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bütün bunlar isə kommunikasiyaların və yeni neqliyyat dəhlizlərinin açılmasına bağlıdır. Zəngəzur dəhlizinin açılması yalnız Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün yeni imkanlar yaradacaqdır.”

Respublika Günü tarixi həqiqətləri - tarixçi faktları sadaladı

1918-ci il mayın 28-də müsəlman dünyasında, İslam Şərqində ilk cümhuriyyət quruldu. Azərbaycan Cümhuriyyəti Azərbaycan xalqının milli amalının fikirdən əmələ çevrildiyi tarixdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova söyləyib. Onun sözlərinə görə, Azərbaycan Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının millətə, əsarətdən hüriyyətə, asılılıqdan istiqlala çevrildiyi bir tarixdir, milli bir tarixə sahibləndiyi gündür.

“Azərbaycanın İstiqlal Bəyannaməsində modern, sivil, demokratik dövlət qurmağın prinsipləri elan olundu. Cənubi Qafqazın şimal və cənub hissəsini özündə birləşdirən bir cümhuriyyət hakimiyyəti xalqa məxsus idi və bu cümhuriyyət millət və dövlətlərlə dinc, yanaşı yaşamaq prinsipi elan etdi. Millətindən, məzhəbindən, sinfindən, irqindən, cinsindən asılı olmayaraq ərazisi daxilində yaşayan bütün vətəndaşlara siyasi hüquq və vətəndaşlıq təmin edildi. Bütün millətlərə öz ərazisi daxilində sərbəst inkişafı üçün geniş imkanlar və edildi. Müəssisələr Məclisi toplanana qədər Azərbaycan hökuməti Azərbaycan xalqı tərəfindən seçilmiş Azərbaycan Milli Şurası qarşısında cavabdeh idi. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi yönündə gənc Azərbaycan Ordusu uğurlu əməliyyatlar həyata keçirdi və Azərbaycan 96 min kvadrat kilometrlik əraziyə tam sahiblik edirdi və digər ərazilər isə qonşuları tərəfindən iddia edildiyi səbəbindən mübahisəli hesab olunsada, ümumilikdə Azərbaycan Cümhuriyyəti 114 min kvadrat kilometr ərazini öz hakimiyyəti altında bərqərar

etməyi tam olaraq nəzərdə tuturdu.

Cənubi Qafqazın əzəli torpaqlarında 150 min kvadrat kilometr ərazidə azərbaycanlılar kompakt şəkildə yaşamışlar və Azərbaycan Cümhuriyyəti beynəlxalq səviyyədə tanıtmaq üçün Paris Sülh Konfransına yola düşmüş nümayəndə heyətinin qarşısında dayanmış əsas məsələ məhz Qafqaz Azərbaycanının hüduqları çərçivəsində onun beynəlxalq səviyyədə tanınmasına nail olmaq idi. Azərbaycan Nümayəndə Heyətinin Avropada, Amerikada çap etdirdiyi məqalələr, Azərbaycan mədəniyyətini, etnoqrafiyasını, tarixini, ədəbiyyatını anlatmaq üçün müxtəlif jurnalların, qəzetlərin, bülletenlərin çap olunması ilə müşayiət olunan bir fəaliyyət idi və tezliklə bu fəaliyyət öz bəhrəsini verdi. 1920-ci il yanvarın 10-da Azərbaycan Cümhuriyyəti Antanta Ali Şurası tərəfindən defakto tanındı, bundan sonra Azərbaycanın xarici ölkələrdə səfirliklərinin, konsulluqlarının, digər diplomatik nümayəndəliklərinin açılması yönündə qanun qəbul edildi.

Azərbaycan Parlamenti etnik mənşəni və siyasi palitrını özündə əks etdirən bir qanunvericilik orqanı idi. 17 aylıq fəaliyyəti ərzində Azərbaycan Parlamenti 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış, 230 qanun qəbul olunmuşdu və hər bir qanun üçüncü oxunuşdan sonra Azərbaycan Parlamenti fəaliyyət göstərən müxtəlif fraksiyaların nümayəndələri tərəfindən dərin və qızğın müzakirələrdən sonra qəbul olunurdu. Azərbaycan Parlamenti 11 fraksiyadan və 11 komissiyadan ibarət olaraq fəaliyyət göstərirdi. Hər bir komissiya müxtəlif siyasi qüvvələrin təmsilçiliyi ilə təşkil olunurdu. Hətta, təmsilçiliyi say baxımından yetərli olmayan xalqlara belə Azərbaycan



Parlamentində yer verilmişdi.

Milli dövlət quruculuğunun bütün sahələrində təməli addımlar atıldı. Azərbaycan Mətbuatı üzərindən senzura götürüldü, ləğv olundu. Kütləvi informasiya vasitələrinə sərbəst fəaliyyət imkanı yaradıldı. Qəzet və jurnal nəşr etmək istəyənlər üçün xüsusi icazə tələb olunmurdu. Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul olundu. Azərbaycanın dövlət dili kimi türk dili elan olundu. Azərbaycanın dövlət rəmzlərinin qəbul olunmasında hüquqi dövlət quruculuğuna qədər bütün qanun və qərarlar əməli olaraq həyata keçirilməyə başladı.

Azərbaycan Ordusu Azərbaycan ərazilərindən iddia edən qüvvələr üzərində zəfər çalaraq Azərbaycan hakimiyyətini bütün ərazisində bərqərar etmiş oldu və Azərbaycan milli dövlət quruculuğu, milli mədəni quruculuq işlərini uğurla davam etdirirdi. Bakı Dövlət Universiteti yaradıldı. 100 tələbə dövlətçilik üçün mühüm strateji sahələrdə mütəxəssis yetişdirmək məqsədi ilə xaricə təhsil almağa göndərildi və onların xərçisi Azərbaycan dövlətinin büdcəsindən maliyyələşdirilirdi. Digər çoxsaylı realni məktəblərin, gimnaziyaların açılması qərara alınmışdı. Musiqi, teatr, incəsənət, ədəbiyyat öz intibah dövrünü yaşayırdı.

Azərbaycan qonşuları ilə dinc və yanaşı yaşamaq prinsipinə sona qədər əməl etdi Avropa ölkələrindən də erkan Azərbaycanda qadınlarla seçib-seçilmək hüququ verildi. Qısa fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Cümhuriyyəti respublika quruluşu Azər-

baycan dövlətçiliyinin yaşaması və sonrakı dövrlərdə də respublika statusunu saxlaması üçün zəmin yaratmış oldu. Baxmayaraq ki, 1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti 11-ci Ordunun hərbi müdaxiləsi nəticəsində işğal olunmuşdu, Azərbaycan milli məfkurəsi, milli dövlətçilik fikri istər siyasi mühacirət tərəfindən yaşadıldı, istərsə də Azərbaycan daxilində olan Azərbaycan sevrə milli ziyalılarımız həmin ideyanı yaşatdılar və Azərbaycan istiqlalının bərpə olunması yönündə öz fəaliyyətlərini gizli və ya aşkar şəkildə davam etdirdilər. Nəticədə 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi bərpə olunanda özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi elan etdi və dövlət bərpə olunanda Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı olmuş Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin dediyi fikir tarixdə öz gerçəkliyini tapdı. “Bir kərə yüksələn bayraq bir daha enməz”. Üçrəngli Azərbaycan bağırağı 103 il əvvəl olduğu kimi indi də Azərbaycan dövləti üzərində dalğalanır və beynəlxalq səviyyədə Azərbaycan öz hüduqlarının bərpə olunması Azərbaycan ərazilərinin üzərində hakimiyyətinin bərqərar olması yönündə bu il zəfər çaldı. Qalib Azərbaycan beynəlxalq səviyyədə söz sahibi olan bir dövlətdir. Belə bir demokratik parlamentli respublikanın varisi olaraq sivil, demokratik cəmiyyətlərə 23 ay fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyəti nümunəsində bir vizit kartına, bir təmsilçilik vəsiqəsinə sahibdir. Bu xalq istiqlalı 103 il əvvəl gerçəkləşdirirdiyi kimi, bundan sonra da Azərbaycan dövlətinin suverenliyi, ərazi bütövlüyü məsələlərində daim mütəşəkkil hərəket edəcəkdir.

Əziz azərbaycanlılar, Respublika Günü mübarək olsun. Milli bayramımız 28 may günü münasibəti ilə hər birinizi təbrik edir, Azərbaycan dövlətçiliyi naminə işlərinizdə uğurlar arzu edirəm”, deyə Firdovsiyyə Əhmədova təbrik mesajı ilə fikirlərini yekunlaşdırıb.

İnam Hacıyev



Dünya mətbuatında Günü ilə bağlı geniş r



Qəter mətbuatı

Azərbaycan Respublikasının Qəter Dövlətindəki səfəri Rəşad İsmayılovun bu ölkənin ingilis dilində çap olunan "Peninsula", həmçinin ərəb dilində çap olunan "Əl-Şərq", "Əl-Raya", "Əl-Vatan" və "Lusailnews" qəzetlərində 28 May - Respublika Günü ilə əlaqədar geniş müsahibələri dərc olunub.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, müsahibələrində səfir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi və nailiyyətləri, Vətən müharibəsində əldə olunmuş Qələbə, eləcə də Azərbaycan - Qəter münasibətlərinin siyasi-iqtisadi aspektləri barədə ətraflı danışdı.

Diplomat AXC-nin müsəlman dünyasında ilk parlamentli demokratik respublika olduğunu bildirərək, qısa dövr ərzində dövlət quruculuğu, insan və vətəndaş hüquqlarının müdafiəsi, təhsil, diplomatik əlaqələrin qurulması, dünya dövlətləri tərəfindən tanınması istiqamətlərində əldə etdiyi uğurları qeyd edib.

"Peninsula" qəzetində dərc olunmuş məqalədə səfir R.İsmayılov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbədə söz açdı. O bildirib ki, erməni işğalı nəticəsində şəhər və kəndlər yerlə-yeksan edilib, tarixi-mədəni və dini irs vandallığa məruz qalıb, məscidlər dağıdılıb. Ağdam şəhəri əcnəbi ekspertlər tərəfindən "Qafqazın Hiroşiması" adlandırılır. Səfir işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə toxunaraq, ağıllı şəhər, ağıllı kənd və yaşıl enerji konseptlərini qeyd edib. Dost Qəter Dövlətindəki şirkətləri irimiqyaslı yenidənqurma işlərinə qoşulmağa çağırıb.

Müsahibələrində səfir, həmçinin Azərbaycan və Qəter arasındakı investisiya, ticarət, nəqliyyat və turizm sahələrindəki əməkdaşlıqdan geniş söz açdı, icra edilməkdə olan və planlaşdırılan layihələrdən

zusunda Azərbaycan liderlərinin "eyni dildə danışdıqlarını" vurğuladı yada salınıb.

İkinci Dünya müharibəsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının sürgün edilmiş bəzi nəsilərinin Nyu Cersidə məskunlaşdıqları, 1957-ci ildə Amerika-Azərbaycan Cəmiyyətini təsis etdikləri, Cümhuriyyətin irsini qoruyub saxladığına nəzər çatdırılıb. Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

<https://www.washingtontimes.com/news/2021/may/20/letters-to-the-editor-azerbaijan-pave-democratic/>

Səudiyyə Ərəbistanının "Məkkə" qəzeti



danışdı.

"Washington Times" qəzeti

Amerika-Azərbaycan Şurasının rəhbəri Cavid Hüseynovun təşəbbüsü ilə "Washington Times" qəzetində "Azərbaycan demokratik yol açdı" sərlövhlili məqalə dərc edilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Serpil Gülsenin qələmə aldığı məqalədə bildirilir ki, mayın 28-də Azərbaycan mənşəli amerikalılar Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edəcəklər. Məqalədə əhalisinin əksəriyyətinin müsəlman olduğu ilk dünyəvi və demokratik respublikanın 23 ay ərzində əldə etdiyi nailiyyətlər sadəlanıb, 1919-cu ildə qadınlara səsvermə hüququ verildiyinə, etnik, irqi və dini fərqlərdən asılı olmayan vahid vətəndaş kimliyinin inkişafına yol açdığına diqqət cəlb edilib.

1919-cu il Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşündən sonra ABŞ Prezidenti Vudro Vilsonun təəssüratlarını bölüşərək azadlıq və ədalət fikirləri və anlayışları möv-

demokratik respublikanın elan edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi plüralizmə və çoxpartiyalı sistemə əsaslanan bir dövlət olduğu vurğulanır. Quruluşunun ilk gündən insanların bərabərliyi və xalq hakimiyyətinə arxalanıb bu respublikada irqi, dini, etnik və sınıfı zəmində ayrı-seçkilik aradan qaldırılıb, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin edilib. Eyni zamanda, Şərqdə, həmçinin bəzi demokratik Qərbi ölkələrindən əvvəl qadınlara seçki hüququ verilib. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında tanınan AXC dövlət quruculuğu, iqtisadiyyat, təhsil və digər sahələrdə də mühüm addımlar atıb, ABŞ, Avropa ölkələri və Rusiyada diplomatik nümayəndəliklər təsis edib.

Müəllif qeyd edir ki, 1920-ci il aprelin 28-də bolşeviklərin müdaxiləsi nəticəsində varlığına son qoyulsa da, AXC-nin milli dövlətçilik ideyası xalqın qəlbində yaşayır. Müstəqillik ideyası 1991-ci ildə suveren Azərbaycan Respublikasının qurulması ilə nəticələnib və həmin il oktyabrın 18-də qəbul edilmiş Bəyannamə ilə mayın 28-i Respublika Günü elan edilib. Yenidən müstəqillik əldə edən Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı və həmin dövrdə ölkədə yaranmış ağır böhran və kaos şəraitində Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi inkişaf yoluna qədəm qoydu, 1994-cü ildə atəşkəs elan olun-

du da ətraflı məlumat verilir. Müəllif qeyd edir ki, Azərbaycanın üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı və ərəb ölkələri ilə əməkdaşlığı ən yüksək səviyyədədir. Ölkəmiz 2019-2022-ci illər üçün Qoşulma Hərəkatının sədri seçilib. 2012-2013-cü illərdə isə Azərbaycan 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

Müəllif vurğulayır ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 30 il Ermənistanın işğalı altında qalmış ərazilər azad olunub, ərazi bütövlüyünü bərpa edən Azərbaycan həmin torpaqlarda bərpa-quruculuq işlərinə başlayıb.

Yazıda qeyd olunub ki, müstəqillik illərində Azərbaycan İslam və ərəb ölkələri, ilk növbədə Səudiyyə Ərəbistanı ilə dostluq əlaqələri qurdu, uğurlu əməkdaşlıq edir. Hazırda iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf edir, Səudiyyə Ərəbistanı rəhbərliyi və xalqı Azərbaycanlı qardaşlarına səmimi münasibət göstərir. Prezident İlham Əliyevin 2005 və 2015-ci illərdə Krallığa səfərləri zamanı ölkələrimiz arasında əməkdaşlığa dair mühüm sənədlər imzalanıb. Səudiyyə Ərəbistanı BMT, İOT və digər beynəlxalq təşkilatlar çərçivəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Əlcəzairin "Əl Şuruq" qəzeti

Əlcəzairin aparıcı "Əl Şuruq" qəzeti Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili İlham Əliyevin 28 May - Respublika Gününe həsr olunmuş məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə xalqımızın hər il mayın 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünü qeyd etdiyi diqqətə çatdırılır.

Müəllif qeyd edir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə nəhəng transmilli enerji və kommunikasiya layihələri həyata keçirilib, işsizliyin səviyyəsi 56 faizdən 5 faizə düşüb. 2013-cü ildə Azərbaycanın ilk sünni peyki kosmosa göndərilib. Bütün bu nailiyyətlər xalqımızın ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət kursu nəticəsində mümkün olub.

Ulu Öndərin İslam dünyası ilə əlaqələrə verdiyi əhəmiyyətdən bəhs edən müəllif yazır: "Heydər Əliyev Azərbaycanın İslam aləminin bir parçası olduğunu inanırdı və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük diqqət yetirirdi. Onun 1994-cü ildə Kasablanka-



Səudiyyə Ərəbistanının "Məkkə" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfəri Şahin Abdullayevin 28 May - Respublika Gününe həsr edilən geniş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də müsəlman Şərqudə ilk parlamentli

duqdan sonra ordu quruculuğuna başlandı.

Məqalədə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən transmilli enerji və kommunikasiya layihələri, "Əsrin müqaviləsi", Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm TAP, TANAP qaz boru kəmərləri haqqın-



28 May - Respublika nəqalələr dərc olunub



Bəhreyn Krallığının "The Daily Tribune - News of Bahrain" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevın 28 May - Respublika Gününa həsr olunmuş iki hissədən ibarət geniş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də müsəlman Şərqiədə ilk parlamentli demokratik respublikanın elan edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi plüralizmə və çoxpartiyalı sistemə əsaslanan bir dövlət olduğu vurğulanır. Quruluşunun ilk günündən insanların bərabərliyi və xalq hakimiyyətinə

Məqalədə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən transmilli enerji və kommunikasiya layihələri, "Əsrin müqaviləsi", Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm TAP, TANAP qaz boru kəmərləri haqqında ətraflı məlumat verilir. Müəllif qeyd edir ki, Azərbaycanın üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı və ərəb ölkələri ilə əməkdaşlıq ən yüksək səviyyədədir. Ölkəmiz 2019-2022-ci illər üçün Qoşulma Hərəkatının sədri seçilib. 2012-2013-cü illərdə isə Azərbaycan 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

Müəllif vurğulayır ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 30 il Ermənistanın işğalı altında qalmış ərazilər azad olunub, ərazi bütövlüyünü bərpa edən Azərbaycan həmin torpaqlarda bərpa-quruculuq işlərinə başlayıb.

Yazıda diqqətə çatdırılır ki, 1996-cı il noyabrın 6-da Azərbaycanla Bəhreyn arasında diplomatik əlaqələr qurulduqdan sonra əməkdaşlıq yüksələn xətlə inkişaf edir. 2017-ci ildə Bakıda ilk dəfə altı ərəb ölkəsinin üzvü olduğu Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında biznes-forum keçirilib. Həmin tədbirdə qeyd olunub ki, Körfəz Əməkdaşlıq Şurası ölkələri Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar həcmində sərmayə qoyublar. Eyni zamanda, ölkəmiz də həmin dövlətlərdə 300 milyon dollar həcmində investisiya yatırır. 2021-ci ildə də videokonfrans formatında İkinci Biznes Forum keçirilib. Azərbaycanla Bəhreyn BMT və İƏT çərçivəsində fəal əməkdaşlıq edir, Milli Məclisdə Bəhreyn parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir.



axralanan bu respublikada irqi, dini, etnik və sınıf zəmində ayrı-seçkilik aradan qaldırılıb, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin edilib. Eyni zamanda, Şərqiədə, həmçinin bəzi demokratik Qərbi ölkələrindən əvvəl qadınlara seçki hüququ verilib. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında tanınan AXC dövlət quruculuğu, iqtisadiyyat, təhsil və digər sahələrdə də mühüm addımlar atıb, ABŞ, Avropa ölkələri və Rusiyada diplomatik nümayəndəliklər təsis edib.

Müəllif qeyd edir ki, 1920-ci il aprelin 28-də bolşeviklərin müdaxiləsi nəticəsində varlığına son qoyulsa da, AXC-nin milli dövlətçilik ideyası xalqın qəlbində yaşayıb. Müstəqillik ideyası 1991-ci ildə süverən Azərbaycan Respublikasının qurulması ilə nəticələnib və həmin il oktyabrın 18-də qəbul edilmiş Bəyannamə ilə mayın 28-i Respublika Günü elan edilib. Yenidən müstəqillik əldə edən Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı və həmin dövrdə ölkədə yaranmış ağır böhran və kaos şəraitində Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi.

Məhz Onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi inkişaf yoluna qədəm qoydu, 1994-cü ildə atəşkas elan olunduqdan sonra ordu quruculuğuna başlandı.

da keçirilmiş İslam ölkələri Zirvə Görüşündə çıxışı bütün müsəlman aləminin diqqətini cəlb etmişdi. Dahi siyasətçi İslam dünyası ölkələrinin problemlərindən bəhs etmiş, onların arasında həmrəyliyin əhəmiyyətini vurğulamışdı. O, Azərbaycanın ərəb və İslam dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafı istiqamətində böyük saylər göstərmişdir".

Məqalədə diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edilib. Məhz onun liderliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi ərazilərimizi azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanıb, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirərək ərazi bütövlüyümüzü bərpa edib.

Müəllif işğalçı Ermənistanın ərazilərimizdə törətdiyi vəhşiliklər, o cümlədən dini, tarixi-mədəniyyət abidələrini, infrastruktur obyektlərini, binaları dağıtması, məzarlıqları və məbədləri viran qoyması, məscidlərdə dəniz saxlaması haqqında məlumat verir. O əlavə edir ki, hazırda işğaldan azad olunmuş torpaqlarda geniş bərpa quruculuq işləri aparılır, məscidlər və İslam irsi abidələri yenidən inşa edilir.

Məqalədə təəssüflə qeyd olunur ki, Ermənistan və onun bəzi xarici havadarları Azərbaycanın Zəfərini həzm edə bilmir, ölkəmizə qarşı əsassız və yalanlarla dolu qarayaxma kampaniyasını davam etdirirlər.

Sonda vurğulanır ki, bu il Azərbaycan xalqı Respublika Gününu Qələbə əhval-ruhiyyəsi ilə, torpaqların işğaldan azad olunması və beynəlxalq miqyasda tanınmış ərazilərin bərpa edilməsi şəraitində qeyd edir.

"The Daily Tribune - News of Bahrain" qəzeti



İndoneziya mətbuat

İndoneziyanın müxtəlif xəbər saytlarında 28 May - Respublika Günü münasibətilə çoxsaylı məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, bu ölkənin Mina News Xəbər Agentliyi, "Telesur", "Warnaplus", "Citayabersatu", "Gpriority", "Harian Terbit", "Jitu News" "Netral News" "Akurat" "Warta Pena News" və "Moeslim Choice" kimi xəbər saytları Azərbaycanın milli bayramı ilə bağlı müxtəlif materiallar yayıblar.

Məqalələrdə müsəlman Şərqiədə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinə, xüsusilə uğurlu dövlət quruculuğuna, dövlət müstəqilliyin beynəlxalq səviyyədə tanınmasına, ABŞ və bəzi Qərbi ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsinə dair ətraflı məlumatlar yer alıb. Həmçinin

Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi tariximizə qızıl hərflərlə yazılan AXC-nin qurucularının bu istiqamətdə müstəsna rolundan bəhs edilib. Təxminən 71 il Sovet İttifaqının tərkibində qalmış Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra hər il bütün dünya azərbaycanlıları tərəfindən 28 May tarixinin Respublika Günü kimi qeyd olunduğu bildirilib.

Hələlə ümummilli lider Heydər Əliyevin müstəqilliyimizi, dövlətçiliyimizi qorumaq və möhkəmlən-

dirmək məqsədilə nəhəng işlər gördüyü qeyd olunub.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil, süverən və demokratik ölkə olaraq, uğurlu və səmərəli idarəetmə siyasətində yüksək sosial-iqtisadi vəziyyəti və insan kapitalının inkişafı, eləcə də beynəlxalq müstəvidə artan rolu və nüfuzu ilə Xalq Cümhuriyyətinin arzularını və ideyalarını həyata keçirdiyi vurğulanıb.



Müsəlman Şərqi'nin yeni tipli ali musiqi təhsili ocağı

Dövlət başçısının Sərəncamı ilə Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunacaq



Müsəlman Şərqi'nin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyası bir əsrlik tarixi yol keçib. Neçə onilliklərin məsafəsində bu təhsil ocağı zəngin nailiyyətləri ilə dünya musiqi sənətində nəfəsi, ifası ilə yer alan sənətkarlar nəslini yetişdirmişdir. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlayan Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) respublikanın ali musiqi təhsili ocağı kimi böyük uğurlara imza atmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçilərin yetişməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Əlbəttə ki, 100 illik tarixi yol heç də asan və hamar olmayıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bilavasitə sələfi olan xalq konservatoriyası 1920-ci il may ayının 25-də respublikanın xalq komissarlığı maarif şöbəsinin qərarı ilə açılıb. Xalq konservatoriyasına yaşından və musiqi istedadından asılı olmayaraq, bir neçə tələbə imtahansız qəbul edilib. Əlbəttə ki, burada əsas məqsəd zəhmətkeş kütlələr arasında musiqi sənətini tanımaqdan ibarət olub. Dərin düşüncə və uzaqgörənliyi ilə seçilən Ü.Hacıbəyli digər musiqi tədrisi ocağının yaranmasını da lazım bilib. Həmin tədris ocağının əsas işi isə xüsusi musiqi təhsilində istiqamətlənmək məqsədi isə hər il bütün profillər üzrə ixtisasçı - musiqiçilər yetişdirməkdən ibarət idi. Təhsil ocağının tarixi yoluna nəzər salar-

kən məlum olur ki, Azərbaycan Dövlət Konservatoriyasının proqram və nizamnaməsi 1921-ci il 21 avqust tarixində hökumətin qərarı ilə təsdiq edilib və xalq komissarları sovetinin sədri N.Nərimanov və xalq maarif komissarı D.Bünyadzadə tərəfindən imzalanıb. Ü.Hacıbəyli isə bu musiqi sənəti ocağının yaradıcısı olub. Ü.Hacıbəylinin yaradıcı ideyalarının və praktiki səylərinin nəticəsində respublika konservatoriyası yalnız coğrafi mənada deyil, həm də öz təhsil istiqamətinə görə əsl Azərbaycan Dövlət Konservatoriyasına çevrilib. Ötən əsrin 20-30-cu illərində konservatoriyada tədris prosesini əsasən Bakıda Moskva, Peterburq, Saratov şəhərlərindən gəlmiş milliyətcə qeyri-azərbaycanlı musiqiçilər həyata keçiriblər. Onlardan - violonçelist M.Rostropoviçin atası L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi L.Rudolf, pianoçu G.B.Şaroyev, vokalçılardan N.Speranski, M.Kolotova, V.Nikolski və başqalarının adlarını çəkmək olar. Sonralar bu tərkibə yeni pedaqoji kadrlar da qoşulublar. Konservatoriyanın ilk rektorları - pianoçu L.Pressman və İ.Aysberq olublar. Lakin konservatoriyanın əsl ruhu Ü.Hacıbəyli olmuşdur. 1939-cu ildə Ü.Hacıbəyli Azərbaycan Dövlət Konservatoriya-

sının rektoru vəzifəsinə təyin olunub. Onun rəhbərliyi ilə xalq çalğı alətləri üçün proqramlar müzakirə olunmuş və qəbul edilmişdir. Xalq musiqimizin inkişafında əvəzsiz xidmətləri olan tarzenlər Əhməd Bakıxanov, Əhsən Dadaşov, Baba Salahov, Bəhram Mansurov, Ağası Məşədibəyov, Səid Rüstəmov məktəbin layiqli nümayəndələridir. Məhz o, bütün Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolunu istiqamətləndirmiş, cəsarətlə milli klassik ənənələrinin Avropa bəstəkarlığı yaradıcılığı ilə sintezini həyata keçirmişdir. Ü.Hacıbəyli yazırdı ki, heç kəs inkar edə bilməz ki, azərbaycanlılar ümumiyyətlə, musiqsevən xalqdır və düzgün istiqamətə ehtiyacı olan sağlam estetik dərrakəyə malikdir. Fəaliyyətə başladığı ilk illərdən Şərqi musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçilərin hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir.

Xatırladaq ki, ötən əsrin 20-ci il-

lərində konservatoriyanın 6 şöbəsi var idi fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq və şərq şöbəsi. Sonrakı illərdə isə artıq Konservatoriyada əsas baza kafedraları tam şəkildə formalaşmışdı: ixtisas fortepiano, azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi, simli alətlər, nəfəs və zərb alətləri, vokal, bəstəkarlıq, musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq çalğı alətləri, kamera ansambli. Azərbaycan musiqi mədəniyyətinin inkişafında BMA-nın müstəsna rolu vardır. Müxtəlif illərdə akademiya da tanınmış musiqiçilər, bəstəkarlar, pedaqoqlar - Ü.Hacıbəyov, Bülbül, Ş.Məmmədova, B.Karaçiyeva, Q.Şaroyev, L.Rudolf, L.Rastrapoviç, Q.Qarayev, S.Hacıbəyov, C.Cahangirov, S.Rüstəmov, P.Brenner, R.Atakişiyev, E.Səfərova və b. işləmişdir.

Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətini ölkəmizin həddindən xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəslini məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.

Nəzakət ƏLƏDDİNQIZI

YAP Ağsu rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərini ziyarət ediblər



Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının nümayəndələri Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının azadlığı uğrunda

Şəhadət zirvəsinə ucalan Vüsal İbişov Əli oğlu, Elmır Süleymanlı Aqil oğlu, Kamran Kuluzadə Pərviz oğlunun, həmçinin 25 yaş tamam olan şəhid Hüseyn Dadaşzadə Zülfüqar oğlunun ailə üzvlərini ziyarət ediblər.



YAP Ağsu rayon təşkilatının nümayəndələri Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizi ziyarət edərək məzarlarına tər çiçəklər düzüb, ruhlarına dualar ediblər. Ziyarət zamanı vurğulanı ki, şəhid və qazilərimizin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub. Həmişə ölkəmizdə hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədir. Azərbaycan xalqı Vətən torpaqları uğrunda mətanətlə döyüşən, bu yolda Şəhadət zirvəsinə ucalan və tarixi, möhtəşəm Qarabağ Zəfərinə imza atan Vüsal, Elmır, Kamran, Hüseyn kimi cəsur, fədakar övladlarının əziz xatirəsini daim uca tutacaqdır. Qəhrəman Şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür edərək, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildiriblər.

Həmçinin, Şəhid ailələrinin üzvlərinin gündəlik qayğıları ilə maraqlanıblar və Azərbaycanımıza yüksək fəxarət, şərəf gətirən və ailələri daim xüsusi diqqət mərkəzində saxladıklarını bildiriblər. Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun, Vətənimizin qəhrəman oğulları!

Rəfiqə HÜSEYNOVA



Qabil Hüseynli: "Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı danışıqlara başlamaq istəmir"

"Sərhəddə törədilən təxribat Ermənistan-Azərbaycan sülh müqaviləsinə ciddi əngəllər yaradır". Bu fikirləri "Yeni TV"-nin canlı yayımında Ermənistanın dövlət sərhədində törətdiyi təxribatı şərh edən politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Təminat yollarına mina döşənməsi, böyük fəlakətə gətirib çıxara biləcək hərəkətlərin həyata keçirilməsi göstərir ki, erməniləri kimə ürəkəndir: "Ermənistanın sərhədə qoşun toplanması, zirehli texnika yığılması göstərir ki, onlar nə olur-olsun Azərbaycanla lokal toqquşma həyata keçirib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını köməyə çağır-

maq niyyəti güdür. Baş verənlərə böyük dövlətlərin yanaşması obyektiv deyil: "Onlar mövqeyini şərh edərkən, sərhəddə gərginliyin azaldılmasını, Azərbaycanın geri çəkilməli olduğunu söyləyirlər. Başa düşürlər ki, Ermənistan işğal dövründə sərhədləri bir neçə kilometr Azərbaycan ərazilərinə doğru irəli çəkib. Sərhəd xətti boyunca bu qədər irəli çəkilmə böyük bir rayonun

ərazisi edir. Azərbaycan bu əraziləri Ermənistanla güzəştə gedə bilməz".

"Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı danışıqlara başlamaq istəmir. Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsini və təsdiq olunmasını istəyir. Bu gələcək sülh sazişinin tərkib hissəsi olmalıdır. Amma ermənilər gah seçkiləri bəhanə edir, gah da bu kimi təxribatlarla prosesdən yayınmağa çalışır. Sərhəddə təxribatların olmasını bu kontekstdən də dəyərləndirmək olar", - deyər politoloq əlavə edib.

"Haqq işlərinə dəyər" gözləyən ermənilər... - SARKAZM



"...Bu gün dünya təkə kor siyasətçilərdən ibarət deyil. Onlar hər şeyi, o cümlədən azərbaycanlıların "biz ermənilərə yaşatdıqları zülmü", bütün bu baş verənlərin isə əsas günahkarının Nikol Paşinyan olduğunu yaxşı görürlər.

Axi, özünü dəyin, gecən bir vaxtı "Azərbaycan təxribatçıları"nın "ərazimizə" keçib "məzlum erməni əsgərləri"ni şirin yuxudan etmələrinə nə ad vermək olar? Əslində, bu "yenilməz erməni ordusu" üçün silliməz bir ayıbdır. Azərbaycanlılar bununla Ermənistanın "ərazi bütövlüyü" və "suverenliyi"ni ayaqlar altına atmış oldular. Təbii ki, bütün bu baş verənlərdən Nikolun məlumatlı olduğunu Ermənistanda hamı olmasa da, çoxları məlumatlıdır.

Əlbəttə, baş verənlər azərbaycanlıların biz ermənilərə qarşı hazırladığı "növbəti təxribat" olduğunu deməyə əsas verir. Çünki, bu gün Ermənistan ordusunda aparılan "yenidənqurma" ilə bağlı işlər çoxdur deyər, "igid əsgərlərimiz" gecə və gündüz çalışırlar. Onların "N" saylı hərbi hissə ərazisindəki mühəndis işləri uzun çəkib deyər, "zəhmətkeş əsgərlərimiz" saatın neçə olduğuna diqqət çəkməyiblər. Bundan əlavə, dediyim kimi, iş çoxdur deyər, onlar "bu günün işini sabaha qoymaq" da istəməyiblər. Ona görə də, onların işi gecə saat 3-ə qədər uzanıb. Hə, indi burada nə var ki?

...Amma "qəhrəman tarixə malik" erməni ordusunun "igid əsgərlərini" əlləri bağlı yerə uzadıb fotolarını paylaşmaq nə demək? Bu, məgər "erməni igidlərinə" qarşı "hörmətsizlik" deyilmə? İndi bu "igidlər" "əsirlikdən qayıtıqdan sonra" hansı üzle çıxıb İrevan küçələrində gəzəcəklər?

Təbii ki, bu da onlara Ermənistandan getmək üçün böyük stimullar verəcək. Çünki, erməni əsgərinin "qüruru" dünyada adnandır. Bu "qürur" hörmətsizliyə "məruz qaldısa", deməli, onu "bərpa etmək" çətin məsələdir. Biz ermənilər bununla bağlı nümunələr də göstərə bilərik, lakin, gəlin... çox baş aparmayaq...

Amma baş verənlərdə bəzi ermənilərə sərf edən nüanslar da var. Məsələn bu hadisə Paşinyanla bağlı bütün ermənilərin şübhələrinə ortaya qoydu: yəni Nikolun əsl xain olmasını bütün ermənilərə faş elədi. Biz artıq lap yüz faiz əminlik ki, bu gün Nikol Anna ilə ələ verib Ermənistanı yeni faciə və fəlakətlərə aparır.

Əslində dünən onun BMT Təhlükəsizlik Şurasına müraciət etməsi də gözəndən pərdə asmaqdır. Cavab gəlsəydi, ele KTMT-dən gələrdi. İndi biz, həmişə olduğu kimi, mədəni Qərbdən və ya Putin Rusiyasından kömək istəyə bilərik. Amma, əminlik ki, "bizim haqq işimizə" heç kim "dəyər" verməyəcək. Biz isə, yenə də, boylana-boylana qalacağıq".

Ağasəf Babayev



Ruslan Xasbulatov: “Bəs belə olan halda nə edilməlidir? Aya köçülməlidir?”

“Hesab edirəm ki, nəqliyyat dəhlizlərinin açılması istisna olunmayan mühüm istiqamətdir. Bütün bunların təməli hələ sovet dönəmində qoyulmuşdu, bu baxımdan, birgə şəraitdə bərpa və inkişafı yənidən qiymətləndirmək çətinidir”. SİA xəbər verir ki, bunu caliber informasiya analitik mərkəzinə Rusiyanın tanınmış ictimai-siyasi xadimi, Rusiya Federasiyasının Ali Sovetinin sabiq sədri, Q.V. Plexanov adına Rusiya iqtisad universitetinin kafedra müdiri Ruslan Xasbulatov Zəngəzur dəhlizinin perspektiv imkanları barədə danışarkən deyib.



tə-
əssüf ki, onlar regionun bezi ölkələrində baş verirlər.

“Burada bizim xalqlar yaşamaq üçün, okeanın o tərəfindəki siyasətçilər deyil!”

“Mən bəzi ölkələrdən olan ayrı-ayrı şəxslərin sülhün olmayacağı və müharibənin qaçılmazlığı barədə səsləndirdikləri bəyanatlarını alqışlamıram. Bəs belə olan halda nə edilməlidir? Aya köçülməlidir? Yəqinə imkan sülh şəraitində yaşamağa başlamaqdır”, deyərək Xasbulatov bildirib və qeyd edib ki, son hadisələr Cənubi Qafqazın möhkəm və

sülh vasitəsi ilə inkişafı yolu almasına şərait yadırır.

“Mənim Azərbaycanda, Ermənistanda, Gürcüstanda kifayət qədər çox dostlarım var. Onların bir çoxu ilə mən universitetdə bir yerdə təhsil almışam. Və mən dəfələrlə demişəm ki, insanlar silaha əl atmadan məsələləri sülh yolu ilə həll etmək lazımdır. Artıq indi növbəti mərhələdir, sülhə doğru sərt kurs götürmək lazımdır, hansısa vədlərə və ismarıqlara söykənmək lazım deyil. Burada bizim xalqlar yaşamaq üçün, okeanın o tərəfindəki siyasətçilər deyil! Məgər öncəki təcrübə göstərmədi ki, əvvəl yaxşı olan nə varsa onu bərpa etmək lazımdır?! Mən müdrikiyin qalib gələcəyinə çox inanıram”, deyən rusiyalı ictimai-siyasi xadim daha bir maraqlı məqamı xatırlayıb.

“Tale məni Heydər Əliyevlə tanış etdi, biz onunla əsaslı şəkildə dostlaşdıq, bu gün isə onun oğlu, Prezident İlham Əliyevin fəaliyyətini izləyirəm”

O, Ulu Öndər Heydər Əliyevlə münasibətlərindən bəhs edib: “Demək istəyirəm ki, subyektiv ola bilərəm, ancaq vaxtilə tale məni Heydər Əliyevlə tanış etdi, biz onunla əsaslı şəkildə dostlaşdıq, bu gün isə onun oğlu, Prezident İlham Əliyevin fəaliyyətini izləyirəm. Hesab edirəm ki, O, böyük dövlət xadimidir. Ona çətinlik, kömək lazımdır, amma onun məqsədyönlü fəaliyyəti əlbəttə Qafqaza sülh gətirəcək ki, mən də bunu yəqinə vahidlik kimi görürəm. Müdrik ənənələri dəyərləndirmək və münasibətləri bərpa etmək lazımdır”.

Ruslan Xasbulatov Gürcüstanda görə də narahat olduğunu deyib. Onun sözlərinə görə, hakimiyyətlər olub ki, onlar öz vəzifələrinin öhdələrindən gələ bilmədilər, indi bizə (Rusiyaya və Gürcüstanda) 100 il düşmənçilik etmək lazımdır? Ümumi yanaşmaları tapmaq vacibdir: “Yeri gəlmişkən, mən hər zaman Gürcüstanın və Azərbaycanın Avrasiya iqtisadi ittifaqına cəlb olunmalarının tərəfdarı kimi çıxış etmişəm. Mümkündür ki, bu birləşmədən sonra, hətta nə qədər kritik vəziyyət olsa da, bir çox məsələləri həll etmək olar. Lakin təəssüf ki, nə Moskva, nə də Tbilisi, nə də Bakı zamanında

mən bunu yazarkən, reaksiya göstərmədilər”.

“Ermənistan belə davranmaq olmaz, Ermənistan baş verənləri anlamalı və qəbul etməlidir”

Bu yaxınlarda Avrasiya iqtisadi ittifaqının Kazanda keçirilən hökumətlərarası iclasında Azərbaycanın da iştirak etməsi barədə dövlət alması, lakin Ermənistanın buna qarşı çıxması faktına da münasibət bildiren Xasbulatov bildirib ki, bu, qeyri-ciddi yanaşmadır. “Zamanında Ermənistanın Avrasiya iqtisadi ittifaqında iştirakına etirazlar var idi. Amma fikir müxtəlifliyi aradan qaldırıldı. Mən Ermənistandan olan həmkarlarımı tənqid etmək istədim: Bu, yaxşı hal deyil, belə davranmaq olmaz. Ermənistan baş verənləri anlamalı və qəbul etməlidir. Hazırkı məqamda Rusiya prezidenti Vladimir Putin dəstəkləyirəm, o məntiqli məsələləri təklif etdi. Rusiyanın ortaqlığı ilə razılışmaq vacibdir. Moskva Cənubi Qafqazda sülhün yaranmasında maraqlıdır və siyasətdə həmişə olmayan bu imkanlardan istifadə etmək lazımdır”.

Rövşən RƏSULOĞLU



“Təxribatlar Azərbaycanı adekvat addımlar atmağa sövq edə bilər”

“Ermənilər tərəfindən təxribatlar davam edərsə Azərbaycan Ermənistanı Moskva razılışmasının şərtlərini yerinə yetirməkdə təqsirli bilər. Digər tərəfdən erməni təxribatı beynəlxalq hüquq normalarına görə, əslində müstəqil dövlətə qarşı bir təhdiddir. Ermənistan tərəfinin bu səpkili mövqeyi Azərbaycanı adekvat addımlar atmağa sövq edə bilər”. Bunu politoloq Elşən Manafov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiki şəraitdə Azərbaycan Moskva razılışmalarının şərtlərini yerinə yetirilməsində maraqlıdır: “Məlumdur ki, Ermənistan hazırda parlament seçkiləri ərəfəsindədir və Ermənistanda müxtəlif yönümlü siyasi



qüvvələr əslində hakimiyyət uğurunda mübarizə aparırlar. Seçkilər ərəfəsində erməni hakimiyyətinin bu səpkili hadisələrə birmənalı mövqə sərgiləmək imkanları da müəyyən mənada məhdudlaşdırılıb. Düşünürəm ki, müəyyən qüvvələr özləri də Paşinyan hakimiyyətinin müharibəyə sürüklənməsində və nəticə etibarlı ilə parlament seçkiləri ərəfəsində onun növbəti dəfə məğlubiyyətə uğradılmasında maraqlıdır. Bununla onlar siyasi dividentlər əldə etsinlər və hakimiyyətlə bağlı karyerə maraqlarını həyata keçirsinlər. Digər tərəfdən istisna deyil ki, Ermənistandakı siyasi qüvvələrin bu sayıq hərəkətlərini xaricdən istiqamətləndirən

yətinin müharibəyə sürüklənməsində və nəticə etibarlı ilə parlament seçkiləri ərəfəsində onun növbəti dəfə məğlubiyyətə uğradılmasında maraqlıdır. Bununla onlar siyasi dividentlər əldə etsinlər və hakimiyyətlə bağlı karyerə maraqlarını həyata keçirsinlər. Digər tərəfdən istisna deyil ki, Ermənistandakı siyasi qüvvələrin bu sayıq hərəkətlərini xaricdən istiqamətləndirən

müəyyən qüvvələr də var ki, həmin qüvvələr Moskva razılışmasının şərtlərini həyata keçirilməsindən ehtiyatlanırlar. Bölgədə yeni geosiyasi reallıqlar həmin qüvvələrin maraqlarına cavab vermir”.

Gülyana

Nikolun axmaqlıqları: Moskva və KTMT hər şeyi müşahidə edir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, deyəsən, aşırı emosiyaları və anlaşılmaz fəaliyyəti ilə son vaxtlar özünə nəzarət mexanizmini tamamilə itirib. Belə ki, sərhəddə baş verən məlum insident isə göstərir ki, o zamanında, yəni 44 günlük müharibədən sonra yənidən danışıqlar masasına əyləşəydi bu hadisə də yaşanmazdı, hansı ki, cəryan edən son hadisələr fonunda o hakimiyyətin saxlamaq üçün rıçaqlar axtarışına başlayıb.

Özünü dövlət başçısı hesab edən kəs öz imzasına hörmət qoya bilmirsə, demək, onun heç bir vədinə inanmaq, etibar etmək olmaz!

Maraqlıdır ki, Paşinyan proseslərin yoluna qoyulmasına çalışmaq yerinə, ilk əvvəl 9/10 noyabr üçtərəfli bəyanatda atdığı imzasına belə hörmətsizlik göstərdiyini açıq-aydın büruzə edir. Belə olan məqamda isə yalnız bir amil ortaya çıxır: özünü dövlət başçısı hesab edən kəs öz imzasına hörmət qoya bilmirsə, demək onun heç bir vədinə inanmaq, etibar etmək olmaz!

Baxın, indi bu adam uzun illər forpostluq etdiyi,

hesabına yaşadığı Moskvanı belə sifərləndirən erməni xislətinə xas olan ənənə sayəsində şantaj edir, özü də sərhədlərimizlə yanaşı, Qarabağda sabotaj xarakterli hadisələr törətməklə, yaxud onlara göz yummaqla. Bu ad azamış kimi, ölkəsinin üzvü olduğu KTMT-yə qarşı iradlar səsləndirən Nikol unudur ki, bugünün özündə Ermənistanın təhlükəsizlik qarantı məhz Moskvanın nəzarətində olan bu qurum vasitəsi ilə təmin edilməkdədir. Amma KTMT, yaxud Moskva da sadələhv deyil və orada yaxşı bilirlər ki, təxribatları, sabotajları kimlər törədirlər.

Ermənistanın kapitulyant rəhbəri get-gedə mövcud reallıqlar qarşısında ağılı itirir və bu, göz qarşısındadır

Başqa tərəfdən, rəsmi Bakının ciddi, məntiqli, diplomatik və müdrik qərarları, addımları da bu məsələdə öz sözünü deməkdədir. O cümlədən, Bakı siyasi prizmasını elə istiqamətdə təqdim edir ki, artıq həmin faktor qalibin şərtlərinin qəbul



olunacağı gerçəkliyini ortaya qoyur. Beləliklə, məğlub Ermənistanın kapitulyant rəhbəri get-gedə mövcud reallıqlar qarşısında ağılı itirir və bu, göz qarşısındadır. Sərhəd bölgəsində təxribat-diversiya aksiyasının qarşısının alınmasından və 6 nəfər terrorçunun ələ keçirilməsindən sonra Nikol Paşinyanın guya diversant-terrorçuların “mühəndis işləri” apardıqlarını iddia etməsi də gülüncüdür. Gecə saat 03:00 radələrində dağlıq bir ərəzidə mühəndis işlərinin aparılması ümumiyyətlə, ağıllıq bir iddidi və bu iddianı yalnız axmaq adamlar səsləndirə bilərlər.

Təbii ki, Rusiya, eləcə də KTMT bütün baş verənləri müşahidə edirlər və nəticə etibarlı ilə görürlər ki, bu məsələlərdə Azərbaycanın heç bir günahı, ya da digər cəhdləri yoxdur, cəhdlər məhz Ermənistan tərəfindən edilir. Özü də Nikol Paşinyanın sərəm iddiaları fonunda!

R. Nurəddinoğlu



Respublika Günü hər bir azərbaycanlı üçün fəxarət və qürur mənbəyidir

28 may 1918-ci il Respublika Günü'nün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxarət və qürur günüdür. 103 illik fasilədən sonra Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini əldə etdi, taleyini özü həll etmək imkanını qazandı. Dövlət quruculuğuna başlandı, müstəqil dövlətin beynəlxalq aləmdə tanınması üçün ciddi fəaliyyət göstərildi. Ordu quruculuğuna başlandı ki, bu da erməni millətçilərinin tarixi Azərbaycan torpaqlarına iddialarının qarşısının alınmasına imkan verdi. Vətəndaşların maariflənməsi üçün ciddi addımlar atıldı.

Amma çox təəssüflər olsun ki, həmin dövr Azərbaycan xalqı müstəqilliyə hazır olsa da, hələ zaman və şərait buna hazır deyildi. Yeni Azərbaycan işğal olunub başqa bir dövlətin tərkibinə qatıldı. 1918-1920 illərin şərəfli tarixi bizə müstəqilliyimiz uğurunda mübarizə aparmaq üçün yeni bir qüvvə verdi. Bu isə 1991-ci ildə müstəqilliyimizin bərpasına gətirib çıxartdı. Ancaq hakimiyyətdə olanların sərəşsizliyi müstəqilliyimizi çox böyük bir təhlükə altına qoydu. 1993-cü il 15 iyunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bizim müstəqillik tarixi yenidən yazılmağa başladı. 28 May - Respublika

Günü xalqımızın ən əziz milli bayramıdır. Çünki XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı və inkişaf etməyi bacardı. Biz buna görə ümummilli lider Heydər Əliyevə borcluuyq. Azərbaycan dövlətçiliyinin əsası mehiz Ulu Öndər tərəfindən qoyulub. Ulu Öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırsaq, Azərbaycan Xalq Cümhuriyyətinə borcluuyq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Ulu Öndər Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik

Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır".

103 il - Azərbaycan müstəqilliyinin növbəti ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qeyd edir

Bu gün Azərbaycan müstəqilliyinin 103-cü ildönümünü yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi qeyd edir. 28 May - Respublika Günü münasibətilə dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin təbrik məktubları Prezident İlham Əliyevin siyasi fəaliyyətinə yüksək qiymət verildiyini, Azərbaycanın beynəlxalq münasibətlərdə önəmli rolunu, global iqtisadi və humanitar layihələrdə liderliyini, Azərbaycanı özlərinə dost hesab edərək xoş arzularını çatdırırlar. Bu Azərbaycan Prezidenti İlham Əliyev cənablarının beynəlxalq aləmdə nüfuzunun göstəricisi-

dir ki, dünyanın ən böyük dövlətlərinin başçıları cənab Prezidentə zəng edib məktublar göndərirlər. Eyni zamanda, bu təbriklər həm də müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığın müsbət olduğunun göstəricisidir. Bütün dünya bir daha şahid oldu ki, mehiz güclü Lider, Ali Baş Komandan Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasətinin nəticəsində Güclü Ordumuzun igid əsgər və zabitlərinin şücaəti ilə haqq, ədalət, ərazi bütövlüyümüz bərpa olundu, 30 il işğal altında olan torpaqlarımız 44 gün ərzində azad olundu. Azərbaycan müasir tarixə öz adını Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalətin bərpası istiqamətində uğur qazanmış bir dövlət kimi daxil etdi.

Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibə dövründə çox dəyərli fikirlər söyləməklə, həm də bütün dünyaya: "Nəyi nə zaman, necə etməyi mən hamıdan yaxşı bilirəm!" mesajıdır. Bəli, Cənab Prezident torpaqlarımızın işğaldan azad olunması üçün bu mücadiləni başlatdı və 44 günlük müharibə ərzində torpaqlarımızı azad edərək, bütün dünyaya sübut etdik ki, Azərbaycan güclü xalqdır və güclü ordusu var.

Bir sözlə, XX əsrin sonlarında qurulan Azərbaycan Respublikası, bu baxımdan, dediklərimizə əyani sübutdur. Əgər ulu öndərimiz Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi. Lakin Heydər Əliyev Azərbaycan adlı bir gəminin bacarıqlı kapitanı kimi bütün fırtınalar-



HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri

dan məharətlə qoruyaraq, onu iqtisadi və siyasi inkişaf yoluna gətirib çıxartdı. Bu gün ölkədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur.

Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədləşdirdi. Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımda dedi ki: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".

Respublika Günü'nün mübarək, Azərbaycan! Qarabağ Azərbaycanıdır!

YAP Xızı rayon təşkilatı Respublika Günü'nü qeyd edib



Dünən YAP Xızı rayon təşkilatı 28 May - Respublika Günü münasibətilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirdi ki, bu tarixi gün Azərbaycan xalqının həyatına əlamətdar kimi daxil olub.

O qeyd edib ki, Şərqdə ilk de-

okratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqbalımızı elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib: "Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib".

F. Haqverdiyev Azərbaycanın dövlətçilik tarixinə şanlı bir səhifə kimi qızıl həflərlə yazılmış, xalqımızın milli oyanışının məntiqi yekunu olaraq ilk demokratik dövlətin yaranması və istiqbal Bəyannaməsinin qəbul edilməsi haqqında ətraflı məlumat verib, bu əlamətdar hadisənin təkə Azərbaycan üçün deyil, bütün şərq dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rayon təşkilatının sədri bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir: "Biz hamımız fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, mənfur düşməni yerində oturdub, Cümhuriyyət qurucularının ruhu-nu şad edib".

Tədbirdə YAP Xızı rayon təşkilatının İdarə heyətinin üzvü Svetlana Rüstəmovə, rayon təşkilatının gənclər birliyinin sədri İman Ağayev, şura üzvü Fazil Məmmədov və başqaları çıxış edərək 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərpa edildiyini və bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə Ümummilli Lider Heydər Əliyevin bütün ideyalarının Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.

R.HÜSEYNOVA

"Respublika Günü'nü qalib dövlətin məğrur vətəndaşı kimi qarşılamadan qürur duyuruq"

"28 May Respublika Günü Azərbaycanın şərəf tarixidir.

Yeni 1918-ci ildə müsəlman Şərqi qəndə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 103 il bundan əvvəl, bizdən öncəki insanlar Şərqdə ilk demokratik cümhuriyyəti qurmaqla Azərbaycan tarixinə çox fərqli bir məqamı yazmış oldular. Azərbaycan müstəqilliyinin 103-cü ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qeyd etməklə qürur duyuruq. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımında dedi ki: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq". Bu fikirləri SİA-ya açıqlamasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib.

S.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti - Qalib Sərkərdə Prezident İlham Əliyev "Dəmir yumruq" siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərini birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi: "Şərqi ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 ildönümü daha fərqli qeyd olunur, qırx dörd gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən son-

ra ölkəmiz nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi realiaqlar yaratdığı bir dövrdə qeyd olunur. 30 yaşlı olan müasir və müstəqil Azərbaycan 44 günlük Vətən müharibəsi ilə dünyaya səs saldı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız Ali Baş Komandanımızın "dəmir siyasəti" ilə Güclü Ordumuzun igid əsgər və zabitlərinin şücaəti ilə qələbə tarixini yazaraq, haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpasına nail olundu. Bu xalqımızın öz lideri ətrafında sıx birləşməsinin, dövlət-xalq birliyinin ölkəni regionun lider dövlətinə çevrilməsinin qələbəsi idi, hər bir azərbaycanlı bu uğurlara sevinir, ölkənin Müstəqillik Günü'nü illərdən bəri ilk dəfə qalib dövlətin məğrur vətəndaşı kimi qarşılayır".

"Tarix hər zaman ədalətin gəcdə olsa, bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi", - deyən S.Əliyev onu da vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiyaya Aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu: "Bəzən "tarix təkrar olunur" deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız Ulu Öndər Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı və Onun müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iq-



tisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirdi. Bu gün ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan xalqının mərd oğlu Qalib Sərkərdə İlham Əliyevin dedi ki: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi gündür". Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədləşdirdi. Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımında dedi ki: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq". Respublika Günü'nün mübarək, Azərbaycan! Qarabağ Azərbaycanıdır!".

R. Kamalqızı



Bayden-Putin görüşündən gözləntilər



“Putin və Bayden görüşünün nə zaman baş tutacağı barədə biz artıq məlumatlıyıq və bu haqda informasiyaların mediada yer aldığına şahidiyik”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hübətov deyib. Politoloqun sözlərinə görə, ilk təşəbbüs Rusiya tərəfindən gəlsə də, əvvəlcə Bayden tərəfindən ciddi bir cavab olmayıb və daha sonra isə Amerika tərəfindən bu barədə Rusiyaya təklif gəlib.

“O zaman ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini bir növ təhqir etmişdi və həmin ərəfədə bir də görüş təklifi olundu və bu görüşə də isti yanaşılmadı, amma ümumilikdə götürəndə, dünya siyasətində, ümumiyyətlə, siyasətdə belə bir qayda var ki, şəxsi münasibətlər dövlət maraqlarına, dövlət siyasətinə təsir edə bilməz. Yeni, şəxsi münasibətlərdə nə qədər gərginlik olsa da, dövlətin maraqları naminə görüşüb, danışıb məsələləri müzakirə etmək birinci şərtdir. Hesab edirəm ki, həm Rusiya, həm də ABŞ prezidentləri bu kontekstdən yanaşılmalı məsələyə və məsələnin müzakirəsi də bunun üzərindən aparılır.

Putin və Baydenin görüşünə gələndə, hansı məsələlər müzakirə oluna bilər, hansı məsələlər ətrafında fikir mübadiləsi gedə bilər, biz bu müzakirələri təbii ki, ehtimallar üzərindən apara bilərik. Ehtimallar belə olsa da, bu, mətbuatda zaman-zaman yayılan fikirləri əhatə edir. Məsələni üç qrupa bölmək olar. Bunu birincisi siyasi kontekstdə, ikincisi iqtisadi kontekstdə, üçüncüsü isə təhlükəsizlik kontekstində müzakirə edə bilərik.

Siyasi kontekstdə təbii ki, ölkələr arası münasibətlərin inkişafı, yaxud ölkələr arasında baş verən proseslərin ikili münasibətlərə təsirləri kimi mövzu ətrafında ola bilər. Eyni zamanda, regional məsələlərdə Rusiya və ABŞ-in münasibətlərinin aid edilməsi, orada hansı bölgədə Rusiya və ABŞ-in maraqları toqquşur, hansında üst-üstə düşür, bu məsələlərin müzakirəsi ola bilər.

Iqtisadi kontekstdə yanaşanda məsələyə, təbii ki, bildiyimiz kimi, Rusiyaya ABŞ-in ciddi sanksiyaları var və bu sanksiyaların zaman-zaman daha da artması müşahidə olunur. Nəzərə alsaq ki, Donald Trampın dövründə ABŞ-in ciddi basqısı ilə Rusiyanın Şimal axını-2 lahiyəsi dayandırılmışdı, hətta onun, lahiyənin böyük bir qismi gerçəkləşdirilsə də artıq bu dayandırılmışdı və ABŞ-in təzyiqi ilə Avropa ölkələri, xüsusilə Qərbi Avropa ölkələri lahiyeden çəkinməyə başlamışdı. Hesab edirəm ki, iqtisadi sanksiyalarla bağlı müzakirələrin olması ehtimalı daha çoxdur. Çünki ABŞ-in Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın əsas, aparıcı iqtisadiyyat rüporunu demək olar ki, ağır vəziyyətə salmışdı. Yeni, burada söhbət neft-qaz məhsullarından gedir və bu, Rusiyanın neft-qaz

satışına ciddi təsir etmişdi. Eyni zamanda bildiyimiz kimi, Rusiya dünyada silah satışına görə ikinci yerdə dayanır və atılan addımlar hətta Rusiyanın silah bazarına da ciddi təsir göstərmişdi. Bu məsələlərin müzakirəsi də gözləniləndir.

Üçüncü müzakirə olunacaq məsələlərin sırasında təbii ki, təhlükəsizlik məsələləridir. Bildiyimiz kimi, regional müstəvidə, yəni, regional mübarizədə ABŞ və Rusiya arasında əl çəkməyən regional var ki, bunlar həm ABŞ, həm də Rusiya üçün ciddi mübarizə meydanıdır. Bunlardan birincisi, təbii ki, Ukraynadır. Ukrayna məsələsi onlar üçün olduqca önəmlidir. Yeni, ABŞ, xüsusən də Baydenin hakimiyyəti dövründə Ukrayna ilə münasibətləri ciddiləşdirməyə çalışır. Baxmayaraq ki, yaxın vaxtlarda Bayden Şimal axını-2 layihəsinin icrası ilə bağlı tapşırıqlar vermişdi ki, çox şirkətləri sıxmasınlar. Görünür ki, bu da Rusiya lideri ilə görüşdə özünə bir üstünlük qazanması üçün olan haldır. Amma ümumilikdə, ABŞ-in Ukraynadan əl çəkmək niyyətinin olmadığına şahidi ola bilərik. İkinci məsələ burada Belarusiya məsələsidir və bu, xüsusilə qeyd olunmalıdır. Çünki bu günlərdə Belarusiyada vəziyyət qarışıqdır və nəhayət, bir neçə gün öncə Belarusiyada təyyarənin endirilməsi, onun içində ABŞ vətəndaşlarının olması, bu Belarusiyanın vəziyyətini daha da ağırlaşdırır.

Burada üçüncü məsələ, təbii ki, Cənubi Qafqaz məsələsidir. Cənubi Qafqaz onlar, hər iki tərəf üçün çox önəmlidir. Həm ABŞ, həm də Rusiya üçün strateji ba-

xımdan Cənubi Qafqaz olduqca önəmlidir və burada onu da demək olar ki, ABŞ və Rusiyanın maraqları toqquşmur və belə demək mümkündürsə, üst-üstə düşür. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağla bağlı fəaliyyətində ABŞ və Rusiya da daxil olmaqla üç ölkə var və hər üç ölkənin marağındadır ki, Ermənistanın xeyrinə addımlar atılmasına çalışsınlar. Hesab edirəm ki, buna görə də mehç ABŞ və Rusiyanın addımlarını xüsusilə qeyd etməliyəm ki, hər iki ölkənin maraqlarının toqquşması deyil, üst-üstə düşməsi ehtimalı daha çoxdur. Eyni zamanda, Gürcüstan məsələsi var ki, ABŞ bununla barışmaq istəmir, təbii ki, Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasını istəyir və bu yöndə də addımlar atmağa çalışır”, politoloq bildirib.

O, qeyd edib ki, digər bir önəmli nöqtə Yaxın Şərq bölgəsidir. “Liviya Həftərin dəstəklənməsi bir zamanlar həm ABŞ, həm də Rusiya tərəfindən aparılırdı. Suriya məsələsində ABŞ-la Rusiyanın toqquşması ehtimalı var və müəyyən mənada da toqquşublar, amma indi kürd məsələsində, yeni PKK məsələsində razılığa gəlməyə çalışırlar.

Ən nəhayət, Mərkəzi Asiyada maraqların toqquşması var. Çünki bildiyimiz kimi, ABŞ qərar vermişdi ki, 11 sentyabr tarixinə qədər Əfqanıstandan qoşunlar çıxarılacaq, ərazilər əfqanlara təhvil veriləcək. Təbii ki, bunun hələ real şahidi ola bilmirik. Çünki hələki ABŞ yalnız sözdə bu fikri ifadə edir və əməldə ortada dəqiq bir məsələ

yoxdur. Eyni zamanda, Mərkəzi Asiyanın türkdilli dövlətlərinin də artıq son günlər ABŞ yavaş-yavaş diplomatik imkanlarını genişləndirməyə çalışır, baxmayaraq ki, bunların əksəriyyəti Rusiya ilə Təhlükəsizlik Təşkilatına üzv ölkələrdir və bunların fonunda belə həmin regionda Rusiya, ABŞ, Çin toqquşmalarının da şahidi oluruq zaman-zaman.

Hesab edirəm ki, bu tip görüşlərin keçirilməsi, yeni, Rusiya və ABŞ prezidentləri arasında görüşlərin keçirilməsi olduqca vacibdir. Şübhəsiz ki, burada bizim sadalamadığımız müzakirə olunacaq bəzi məsələlər var ki, biz bu görüşdən sonra əməli bir nəticənin şahidi ola bilərik.

Eyni zamanda hesab edirəm ki, Rusiya və ABŞ arasında müzakirə olunacaq mövzulardan biri də 2016-cı ildə seçkilərdə, ABŞ tərəfinin iddialarına əsasən, Rusiyanın ABŞ-dəki seçkilərə müdaxilə etməsi məsələsidir. Hesab edirəm ki, bu da diqqətdən kənar qalmayacaqdır və mehç Rusiyaya qarşı son dövrlər tətbiq olunan sanksiyaların arxasında bu tip məsələlərlə bağlı narazılıqlar durur. Düşünürəm ki, Rusiyaya tətbiq olunan son sanksiyalar bir də mehç bu son seçkilərlə əlaqəlidir.

Zənn edirəm ki, bundan sonrakı mərhələdə artıq baş verəcək prosesləri izləmək daha məqsəduyğun olacaq ki, biz də oradan nəticə çıxarıb baş verən prosesləri daha uyğun, daha məqbul izləyə bilərik”, deyər politoloq Samir Hübətov əlavə edib və fikirlərini yekunlaşdırıb.

Inam Hacıyev

Yeni bir kredit fırılacaqçılığı ortaya çıxdı- kartınıza pul köçürülür və...

Müştəri öz xəbəri olmadan mikromaliyyə təşkilatından yüksək faizlə pul götürür, hansı ki, bu pulu geri qaytarması mümkün deyil

Rusiyada bank kartları ilə yeni bir saxta əməliyyat metodu ortaya çıxdı. Bu dəfə pul oğurlanmır, əksinə zərərçəkənə köçürülür, ancaq geri qaytarılması o qədər də asan deyil. Vəsaitlər bir şəxsə nə qədər çox olarsa, istifadəsi üçün o qədər yüksək faiz ödənilməli olacaqdır. Bu yaxınlarda Yekaterinburq sakini bənzər bir tələyə düşüb. “Zəngin Olun” Mikromaliyyə Təşkilatı (MFO) onun kartından 15 min rubl köçürüb. Kişi borc almadığına və heç bir sənəd imzalamadığına əmindir, buna baxmayaraq

pul onun hesabında idi.

İnternetdə MFO-ların illik 365%-lə kredit verdiyini asanlıqla tapa bilərsiniz. Dəhşətə gələn Ural sakini ən qısa müddətdə pulu geri qaytarmağa çalışsa da, sonda bunun qorxunc bir fırılacaq olduğu ortaya çıxıb. MFI-nin telefon nömrəsi mövcud deyildi, veb saytda heç bir məlumat yox idi və bank vəsaitlərini geri qaytara bilmədi. Bəs ekspertlər belə bir vəziyyətlə nə etməyi məsləhət görürlər? Vəkil Aleksandr Tselix əmindir ki, bir şəxs heç bir sənəd imzalamayıbsa, kredit üçün müraciət etməyibse, onda qorxacağı bir şey yoxdur.

- Müştərinin yalnız bir öhdəliyi var- karta köçürülmüş kreditin əsas məbləğini qaytarmaq. Hətta bir şəxs bu məbləği banka qaytarmığı gecikdirsə belə, tutula bilər

cək maksimum məbləğ Mərkəzi Bankın əsas dərəcəsinə uyğun ola bilər,- ekspert İzvestiya-ya şərh edib. Ekspert pulları hesaba köçürən kredit təşkilatına bu vəsaitlərin geri qaytarılması üçün şərait yaradılması tələbi ilə bir ərizə göndərilməsini məsləhət görüb.

Öz növbəsində, vəkil Yevgeni Kolesnikov etiraf edir ki, bəzən bir şəxs özü belə bir təklif etdiyini bilmir: “Bu gün kredit götürmək üçün banka getmək məcburiyyətində deyilsiniz. Saytdakı təsdiqləmə butonunu vurmaq və şərtləri qəbul etmək kifayətdir. Bir çox vicdansız təşkilat müştərinin diqqətsizliyin-



den istifadə edir. İnsanlar sadəcə ərizə doldurduqlarına əmindir, amma əslində əlverişsiz şərtlərlə kredit götürmüş olurlar. Buna görə sənədləri və şərtləri diqqətlə oxumalısınız”.

Kreditlər üzrə Borcluları Qoruma Liqasının direktoru Sergey Krilov deyir, hesabına pul köçürülmüş şəxsin əsas vəzifəsi həmin vəsai-

tin təhlükəsizliyini təmin etməkdir.

“Vəsaitdən istifadə etmək bu şərtlərlə razılışdır deməkdir. Vergi veb saytında VÖEN vasitəsilə vəsaiti göndərən şirkətin rekvizitlərini tapmaq və ödəməni cari hesaba göndərmək lazımdır. Və ya bir notarius gəlin və “notarius depoziti” xidməti sifariş edin. Vəziyyəti izah edin, pul göndərmək üçün məlumat verin və notarius geri qaytarmasını özü həll edəcək. Krilov məsləhət görür. Yaxın vaxtda Rusiyada fırılacaqçılıqla mübarizə xidməti işə başlaya bilər. “360” telekanalı xəbər verir ki, xidmətin köməyi ilə kiber cinayətkarların qurbanları hadisəni bildirə və bu vəziyyətdə bir hərəkət alqoritmi ala bilərlər.

Elçin

Bişərəfin alnında etiket olmur ki...

Yaxud, şərəfsiz olduğunu etiraf edən Məhəmməd Mirzəlidən başqa nə gözləmək olardı?

Yadıңызdadırsa, bir neçə il əvvəl Avropada "siyasi mühacir" adı altında yaşayan və bu "mövqeyin" bilavasitə düşmənlərimizlə bölüşən Məhəmməd Mirzəli sosial şəbəkə vasitəsi ilə canlı yayıma çıxmaqla arvadının tez-tez ona "şərəfsiz" deyə xitab etdiyini bildirmişdi. Üstəlik, o, bu xitabdan heç də narahat olmadığını, "şərəfsiz" ifadəsindən xoşlandığını da demişdi. Məhz onun bu etirafından sonra onu tanıyanların bir çoxu Məhəmməd Mirzəli adı və soyadının önünə "şərəfsiz" ifadəsini də əlavə etməyə başladılar -hərgah onun özü də bu ayamı çox sevir...

Ermənistanın televiziyasına çıxması- na səbəti ancaq o ölkənin xüsusi xidmət orqanları yarada bilər

Ümumiyyətlə, bu adı xəşilüqlə boynuna alandan millət, vətən, dövlət sevgisini göz ləmək sadəcə sərsəmlik olardı. Görünür, neinki şərəfsizliyi, eləcə də digər layiq olduğu ağır ifadələri haqq edən Məhəmməd Mirzəli bu səbəbdən düşmənlərimizin maraqlarına işlədiyini açıq-aşkar etiraf edib.

Daha dəqiq desək, o sosial şəbəkə səhifəsində Ermənistan televiziyasına müsahibə verdiyini, Azərbaycana qarşı ermənilər tərəfindən düşmən kəsiltdiyini etiraf edib. Bu gün Məhəmməd Mirzəlinin separatçı və düşmən Əlikram Hümətovdan qətiyyətlə fərqi yoxdur. Çünki Əlikram da Ermənistanın xüsusi xidmət orqanlarına işlədiyini etiraf edib, erməni çörəyi yediğini öz mənfur eməlləri ilə isbatlayıb.

Beləliklə, Məhəmməd Mirzəli də erməni



ni tv-lərinə müsahibə verdiyini deməklə, əslində özü ilə yanaşı, Avropadakı Qabil, Orxan, Məhəmməd Elşad, İmaməddin kimi bloqerlərin, eləcə də AXCP-nin və "Milli Şura"nın da Ermənistanın maraqlarına xidmət etdiklərini açıq şəkildə etiraf etmiş olub. Ancaq daha bir fakt budur ki, bir azərbaycanlının Azərbaycan dövləti və xalqı əleyhinə danışmaq üçün düşmən Ermənistanın televiziyasına çıxmasına şə-

raiti ancaq o ölkənin xüsusi xidmət orqanları yarada bilər.

Məhəmməd Mirzəliyə düşmənlə işbirliyi qurmasına Əli Kərimli xeyir-dua veribmiş!

Yeni Məhəmməd Mirzəli artıq bu gün azərbaycanlı hesab oluna bilməz, o erməni adını daşımağa layiq olan bir ünsürdür, məxluqdur. Ancaq burada daha bir məsələ də var. Sırr deyil ki, istər Məhəmməd olsun, istərsə də digər onun kimiləri - onların hər biri əsas xeyir-duanı AXCP sədri Əli Kərimlidən alırlar və əbəs deyil ki, bütün bu kimi oyunbazlıqlarını, şərəfsizliklərini icra etmək üçün ona Fransaya qaçmaq arayışını məhz Əli Kərimli öz imzası ilə verib. Necə deyirlər, bir deyillər, iki deyillər, ancaq fakt danılmazdır - bu gün ölkəsinə qarşı çıxan istənilən şəxs bilavasitə şərəfsiz adını daşımağa on min dəfə layiqdir, şərəfsizin isə alnında etiketi olmur, onu Məhəmməd Mirzəlinin timsalında ayırd etmək isə çox rahatdır.

Rövşən BƏSULOĞ

P.S. Yeri gəlmişkən, üstəlik CNN-a da çıxacağını əlavə olaraq isə Avropa Parlamentində (?) də çıxış üçün söz haqqı aldığı deyən bu bişərəf hələ də anlamır ki, onun ağızından çıxan hər bir kəlmə və ifadə əslində, insan danışığı deyil, bir it hümsəsidir, elə isə ürəyi nə qədər istəyirsə hərsün, həta gecələr də yatmayıb ulasın...

Borderline şəxsiyyət pozuntusu və intiharlar

Borderline şəxsiyyət pozuntusu

Şəxsiyyət pozğunluqları, uzunmüddətli, davamlı olaraq müşahidə edilə bilən davranış, idrak və zehni xəstəliklər sinifidir. Bu sinifə aid olan xəstəliklərdən biri də "Borderline" şəxsiyyət pozuntusudur.

Borderline şəxsiyyət pozuntusunun tarixi

Hələ qədim zamanlardan Homer, Aretaeus, Hippokrat ruh hallerinin kəskin dəyişməsi ilə bağlı fikirlərini irəli sürmüşdülər. Konsepsiyanın əsasını Theophile Bonet təşkil etmişdir və ilkin mühazirələrini irəli sürmüşdür. "Borderline" termini ilk dəfə 1938-ci ildə ABŞ-da təbiiq olundu. Bu, erkən psixiatrlar tərəfindən "şizofreniya"ya doğru gedən insanları təsvir etmək üçün istifadə edilən bir termin idi. O dövrdə nevroz xəstələrinin müalicə edilə bildiyinə inanılırdı, psixoz olan insanlar isə müalicə olunmaz sayılırdı. Psixiatrinin növbəti inkişaf mərhələləri ilə psixozlar daha dərin araşdırılaraq təhlil edilmişdir.

Sonra 1970-ci illərdə sərhəd şəxsiyyəti pozğunluğunu daha dərinə başa düşməyə başladılar. Otto Kernberg kimi psixoanalitiklər "Borderline" terminini psixoz və nevroz arasındakı şəxsiyyətin orta səviyyəsi olaraq təyin etdilər. BPD olan insanlar şəxslərarası münasibətlərdəki sıx uyğunsuzluq, yersiz-güclü hirs, təkrarlanan intihar təhdidi və davranışları, reallığın qiymətləndirilməsindəki qüsurlar, özüne zərər verən davranışlar sərgiləyən şəxslər kimi qeyd edilir.

Pozuntunun etiologiyası:

Uşaqlıqda fiziki, cinsi və emosional istismarlar, uyğun olmayan



təbiyyə etmə yontəmləri, şəxsiyyətin həssas formalaşdırılması, beynində baş verən anomaliyalar, hormonlarda baş verən dəyişkənliklər (qadınlarda estrogen), genetik amillər xəstəliyin etiologiyasını təşkil edir.

Pozuntu mövcud olan şəxslərdə onun daha da inkişafını təmin edən bəzi səbəblərdə ola bilər. Bunlara uşaqlıq travmaları, sonradan yaranan nevroloji problemləri aid edə bilərik.

Təsadüfi seçilmiş psixoloq və psixiatrlar, şəxsiyyət pozğunluğu olan 524 yetkin "Borderline" xəstələrini təhlil etmişdir. Ailə mühiti, valideyn psixopatologiyası və istismarlar bir çox regresiya analizində BPD simptomlarını üzə çıxarmışdır. Psixoloq və psixiatrların bu araşdırması və apardıqları təcrübələr cinsi istismarın və ailə mühitinin BPD simptomlarının üzə çıxmasına kömək etdiyini aşkara çıxarmışdır.

Pozuntunun yayılma arealı, faizi və görülmə tezliyi:

Pozuntunun görülmə tezliyi 1-2% təşkil edir. Gənc yetişkinlərdə daha çox görülür. "Borderline" pozuntusu olan, qismən xəstəxanaya yerləşdirilən və ya 6 aylıq dövrlər arasında intihar etməyə cəhd edən

və ya özünü zərər verməyə çalışan xəstələrin statistikası;

Pozuntu qadınlarda kişilərə nisbətən üç dəfə daha çox yayılır. Bununla birlikdə, DSM-IV-də müəyyənləşdirildiyi kimi, BPD-nin yayılması, Amerika əhalisinin kişilərin 5.6 %-da və qadınların 6.2 %-də olduğu təsbit edilmişdir. "Borderline" pozğunluğu səbəbi ilə 20% xəstə psixiatrik xəstəxanalara yerləşdirilmiş və ambulator xəstələrin 10% arasında bu pozuntunun meydana gəldiyi təxmin edilmişdir.

2007-ci ildə ABŞ-da yeni məhkumların 29,5 %-i BPD-nin ümumi diaqnozuna uyğun olmuşdur. Bunun həbsxana əhalisinin 17% olduğu düşünülür. Bu yüksək rəqəmlərin səbəbi, BPD xəstələrinin yüksək maddə asılılığı və maddə istifadəsi pozğunluqları ilə əlaqəli ola bilər.

Pozuntunun əlamətləri, inkişaf tempi və klinik göstəriciləri

Aşağıdakı əlamətlərdən ən azı beşi ilə müəyyən edilə bilər: Erkən yetkinlikdən başlayaraq şəxsiyyətlərarası münasibətlərdə, özünü qavrayışda və ümumi münasibətlərdə uyğunsuzluq; Tərk edilməmək üçün çox əsə-

bi bir cəhd göstərmək

Digərlərini gözdə həddən artıq böyütmə və ya həddən artıq aşağı, əskik görmə kimi uyğunsuz və gərgin şəxsiyyət münasibətləri;

Şəxsiyyət qarışıqlığı;

Ən azı iki impulsivlik (dürtüsellik) - həddən artıq pul xərcləmək, seksuallıq, maddə asılılığı, təhlükəli sürücülük və s;

Təkrarlanan intihar cəhdləri, intihar yolu ilə qarşısındakını qorxutmağa çalışması;

Duyğularda tutarsızlıq və uyğunsuzluq;

Davamlı bir boşluq hissi;

Yersiz şiddətli qəzəb, qəzəbi idarə etməkdə çətinlik;

Gərginliklə əlaqəli müvəqqəti şübhə düşüncələri və ya kəskin həll əlamətləri;

"Borderline" şəxsiyyət pozğunluğunda adam özünü gözəl, müvəffəqiyyətli hiss edərkən birdən dəyişənlik göstərərək özünü çox əhəmiyyətsiz biri olaraq qəbul edə bilər. Həddən artıq emosional olurlar. Gənc yaşlarda başlayan, insanlarla əlaqələrdə, "mən" anlayışında və duyğularında uyğunsuzluqlar və ani impulsiv davranışlarla xarakterizə olan bir vəziyyətdir. Bu şəxsiyyət pozğunluğu üç əsas məqam üzərindəki problemlərə diqqət yönəldir: insanlarla əlaqələrdə, mənlilik anlayışında və duyğulardakı kəskin dəyişkənliklərə. "Borderline" şəxsiyyət pozuntusu görülən şəxslər üçün güvən çox kövrək bir hissidir. Bu kəslərin özlərinə güvən duyğuları çox kövrək olduğu üçün insanlar tərəfindən qəbul edilməyə ya da rədd edilməyə qarşı həddindən artıq dərəcədə həssasdırlar. Həddindən artıq tərk edilmə qorxusu yaşayirlar. Tərk edilmə duyğusunun yaratdığı paniklə davamlı mübarizə edirlər. Bunu maneə törətmək üçün təhdid etmə, intihar etmə kimi yollara

müraciət edə bilərlər. Impulsiv cinsi əlaqələrdə, partner dəyişmələri sıxılıqla görülə bilər. Qəzəblərini nəzarət etmədə çətinlik yaşayirlar və bəzən çox aqressiv ola bilərlər.

Depressiyaya meyillidirlər. Depressiya "Borderline" pozğunluğu olan insanlarda geniş görülür. Affektədəki kəskin dəyişikliklər, yəni əhval-ruhiyyədəki davamlı dəyişməsi "Borderline" pozuntusunun bir ruh pozuntusu (bipolar bozukluk, yəni manik depresif bozukluk) sinifində nəzərə alınmalı olub olmadığını gündəmə gətirmişdir. Psixiatriyada ICD-10 təsnifatında Borderline şəxsiyyət pozuntusu olaraq qəbul olundu. Bu mövzuda araşdırmalar davam etsə də, "Borderline" hələ də şəxsiyyət pozuntusu olaraq qəbul edilməkdə davam edir.

Pozuntunun müalicəsi:

Uzun müddətli psixoterapiya hazırda BPD üçün uyğun müalicədir. Psixoterapiya, xüsusən dialektik davranış terapiyası və psixodinamik yanaşmalar təsirli olsa da, təsirləri zəifdir. Terapiyanı aparən onun təsirli olması üçün illərlə çalışmalıdır və təcrübə sahibi olmalıdır.

Daha kəskin üsullarla müalicələr əhəmiyyətli dərəcədə yaxşı deyil. Altı belə müalicə mövcuddur: dinamik dekonstruktiv psixoterapiya (DDP), mentalizasiya əsaslı müalicə (MBT), köçürmə mərkəzli psixoterapiya, dialektik davranış terapiyası (DBT), ümumi psixiatrik idarəetmə, və şema mərkəzli terapiya (sxem mərkəzli terapiya). DBT ən çox öyrənilən terapiya olsa da, bütün bu müalicə üsulları şemaya yönəlməmiş terapiya xaricində BPD-nin müalicəsi üçün təsirli görünür. Bu terapiya özüne xəsarət yetirməyə cəhdlərin azaldılmasında kömək edir.

Zərdüş Quluzadə



18 МАЯ ВТОРНИК
МОСКВА-БАКУ СЕГОДНЯ
НЕ СЕЯТЬ ПАНИКУ В РЕГИОНЕ
КРЫМУ | ВЛАДИМИР ПУТИН ОБЪЯВИЛ О СКОРОМ ЗАПУСКЕ В ОБОРОТ ЧЕТВЕРТОЙ РОССИЙСКОЙ



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

KTMT-ni Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə hərəkətsizlikdə günahlandıran Paşinyan BMT Təhlükəsizlik Şurasına müraciət etmək imkanını nəzərdən keçirir

Son günlər Azərbaycan-Ermənistan sərhədində erməni tərəfini törətdiyi təxribatlar və silahlı qüvvələrimizin bu təxribatlara layiqli cavab verməsi dünya mediasının və siyasi mərkəzlərin diqqət mərkəzindədir. Moskva-Baku Portalında yayımlanan "Moskva-Baku. Bu gün" proqramında regionumuzda, həmçinin Azərbaycan-Ermənistan sərhədində gedən proseslərlə bağlı maraqlı məqamlara toxunulub. Verilişdə qeyd olunan məqamları oxucularımızın nəzərinə çatdırırıq.

Yeni atəşlər və saxta xəbərlər

Bu gün Azərbaycan Müdafiə Nazirliyi bir bəyanat yayaraq mayın 24-dən 26-dək Azərbaycan ordusunun ölkənin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqelərini Ermənistanın Qeçərkunik rayonundan vaxtaşırı atəşə tutulduğunu bildirdi. Bundan əlavə, erməni tərəfinin Şuşa şəhərinin yaxınlığında yerləşən Azərbaycan postları istiqamətində avtomatik silahlardan havaya atəş açdığı bildirilir. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi cavab atəşi açılmadığını və itkilərin olmadığını vurğuladı.

Dünən Ermənistan Müdafiə Nazirliyi, guya Ermənistanın Qeçərkunik rayonundakı sərhəddə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən atışma nəticəsində müqaviləli hərbi qulluqçusunun öldüyünü elan etdi. Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin erməni mövqelərinə atəş etmədiyini və erməni hərbiçisinin ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirdi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı vəziyyəti gərginləşdirməyə çağırdı.

"Ermənistanın yaydığı başqa bir yalan, tərəflərin Silahlı Qüvvələri arasındakı hadisədən sərhəd keçid məntəqəsindəki vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə istifadə etmək cəhdidir. Ermənistan tərəfini vəziyyəti yalan bəyanatlarla gərginləşdirməyə, bu və digər məsələlərdə fikir ayrılıqlarını həll etmək üçün

KTMT-dən əli üzülən Ermənistan BMT-yə müraciət etmək istəyir?

konstruktiv danışıqlar aparmağa çağırırıq".

Bundan əlavə, bir gün əvvəl sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan sərhədçiləri arasındakı qarşıdurmanın videosu yayılıb. Video görüntülərə görə, təxribat məqsədi ilə böyük bir erməni əsgəri qrupu Azərbaycan postuna doğru irəliləyərək bitişik əraziyə nəzarəti ələ keçirməyə çalışdı. Beş azərbaycanlı sərhədçini mühasirəyə aldılar və ona qarşı amansız güc tətbiq etdilər. Azərbaycan KİV-lərinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur istiqamətində baş verib.

Qeyd edək ki, bu hadisədən dərhal sonra Azərbaycan ordusunun bölmələri qəti cavab tədbirləri gördü, bundan sonra erməni tərəfi bu ərazidən geri çəkildi. Eyni zamanda, Azərbaycan hərbiçiləri bir neçə daha sərfəli mövqedə möhkəmləndilər və əraziləri nəzarətə aldılar. Erməni sərhədçiləri silah və ləvazimatlarını qoyub getməyə məcbur oldular.

Ziddiyyətli bəyanatlar

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hesab edir ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin kəskinləşməsi siyasi-diplomatik xarakterli təcili tədbirlərin qəbul edilməsini və iki ölkə arasındakı sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həllini tələb edir. Bunu təşkilatın baş katibinin müavini Valeri Semerikov KTMT-nin Birgə Qərargahında məruzə ilə çıxış edərkən deyib.

Semerikov hesabatında KTMT-nin məsuliyyət zonasında və ətrafındakı ümumi hərbi-siyasi vəziyyəti qiymətləndirib. Xüsusilə, Cənubi Qafqazdakı vəziyyətə toxunan baş katibin müavini üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağdakı vəziyyətin ümumən sabitləşdiyini bildirdi. Uzunmüddətli sülhün yaradılması perspektivi, onun fikrincə, Rusiya

sülhməramlılarının yerləşdirilməsi və davam edən danışıqlar prosesi ilə gücləndirilir.

Eyni zamanda, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentin bugünkü iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edərək, bütün böhran dövrlərində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə bağlı açıq mövqe bildirmədiyini söylədi.

"Qeyd etmək istərdim ki, indiyə qədər KTMT açıq bir mövqe bildirməyib, Azərbaycanın öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalı olduğunu bildirməyib. İş səviyyəsində bu mövqe səsləndirildi, ictimai məkanda yox".

Paşinyan bildirib ki, indi Ermənistan Azərbaycan-Ermənistan sərhədindəki problemlə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etmək imkanını nəzərdən keçirir.

Xatırladaq ki, mayın 12-də rəsmi İrəvan Azərbaycan hərbiçilərinin Ermənistanın dövlət sərhədini keçərək Qara göl yaxınlığındakı Sünik (Zəngəzur-red) bölgəsindəki ölkənin içərisinə doğru 3,5 kilometr irəlilədiyini elan etmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə müraciət etdi və eyni zamanda, Rusiya prezidentindən hərbi yardım istədi, buna baxmayaraq, Moskva buna cavab olaraq "emosiyaları böyütməməyə" çağırdı, sərhəddəki vəziyyətin həllində Bakı və İrəvana yardım göstərməyi təklif etdi və Ermənistan-Azərbaycan Delimitasiya və Demarkasiya Komissiyası yaratmaq təşəbbüsü ilə çıxış etdi. KTMT də məsələnin siyasi və diplomatik yolla həll edilməli olduğunu bildirdi.

İnkişaf üçün effektiv addım

İrəvanla Ermənistan arasında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən keçən dəmir yolu bağlantısı Tehran ilə İrəvan arasında iqtisadi əlaqələrin inkişafına kömək edəcəkdir. Bunu İrəvan xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ermənistan paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyanla

görüşündə bəyan edib.

İrəvan xarici işlər naziri Tehran bölgədə sülh yaranmasını istədiyini və bunun üçün "vacib ikitərəfli və regional məsələləri" həll etmək lazım olduğunu bildirdi.

İrəvan xarici işlər naziri ilə Ermənistan Baş naziri arasındakı görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət də müzakirə edildi. Zərif bununla əlaqədar olaraq dünən "Azərbaycan Prezidenti ilə çox ətraflı və mənalı bir söhbət" etdiklərini vurğuladı və Nikol Paşinyanla görüşün "böhranı sülh yolu ilə həllinə kömək edəcəyinə" ümid etdiyini bildirdi.

Xatırladaq ki, Azərbaycana səfər edən İrəvan xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İlham Əliyev tərəfindən qəbul edilib. Danışıqlarda İrəvan xarici işlər naziri Azərbaycan liderini torpaqların azad edilməsi münasibətilə təbrik etdi və eyni zamanda Tehranın Bakının bölgədə davamlı sülh yaratmaq üçün İrəvanla əlaqələr qurmaq niyyətini yüksək qiymətləndirdiyini vurğuladı.

Sülh müqaviləsi mümkündür

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla suverenliyin və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması ilə bağlı sülh müqaviləsi imzalamağı mümkün sayır. C. Bayramov bu günə Vyanada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının xüsusi iclasında çıxış edərkən dilə gətirdi.

Xarici işlər nazirinin sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına şərait yaradır.

Nazir çıxışında Qarabağın bərpası və reintegrasiyası mövzusunda toxundu, Azərbaycanın bu istiqamətdə ATƏT-in icra strukturları ilə əməkdaşlığını davam etdirəcəyini bildirdi və eyni zamanda Qarabağ münasibətlərinin həllinin sülh üçün yeni perspektivlər yaratdığına diqqət çəkdi və qeyd etdi ki, ATƏT bölgədəki təhlükəsizlik və əməkdaşlıq prosesinə töhfə verə bilər".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Şura iclasında bölgədəki nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulandığını da qeyd etdi. Bundan əlavə, iclas iştirakçıları Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini qeyd etdilər.

Minalanmış sahə

Azərbaycanın minalanmış ərazisi Şimali və Cənubi Koreya arasındakı bütün təmizlənmiş ərazilərdən daha böyükdür. Bu barədə Fransanın Azərbaycan Respublikasındakı səfiri Zakari Qross bu gün öz "Twitter" səhifəsində bildirib. Diplomət, işğaldan azad edilmiş minalanmış Azərbaycan torpaqlarının çox böyük bir ərazi olduğunu vurğuladı.

Bundan əvvəl Qross dəfələrlə Azərbaycanın azad edilmiş ərazilərinin təmizlənməsinin zəruriliyi barədə məsələ qaldırılmışdı. Diplomət həmçinin bir fransız diplomatı kimi, fevral ayında Azərbaycan və Ermənistanın Ottava Minalarının Qadağan edilməsi üzrə Konvensiyaya qoşula biləcəyi fikrini bildirmişdi.

Eyni zamanda, Türkiyə Müdafiə Nazirliyi bu gün Türkiyə tərəfinin minaların təmizlənməsi üçün 5 ədəd mexaniki texnikanın Azərbaycana təhvil verildiyini bildirdi. Nazirlik "Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin texnikanın istismarı ilə bağlı təlimləri başa vurduqlarını və müvafiq sertifikatları aldıklarını" bildirdi.

Xatırladaq ki, Azərbaycan tərəfi mütəmadi olaraq Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsi problemini gündəmə gətirir, bununla əlaqədar həm hərbi qulluqçular, həm də mülki şəxslər mina partlaması nəticəsində ölür. Bu gün Azərbaycanlı, rus və türk mütəxəssislər Qarabağ münasibətləri zonasında minaların təmizlənməsi ilə məşğuldurlar.

**Müəllif - Anna Nemolyakina
Tərcümə - Elçin Bayramlı**



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

28 may

“Bavariya”dan yeni transfer

Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi İngiltərənin “Riding” klubundan Omar Riçardsı transfer edib. Bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Omar Riçards “Bavariya”ya azad agent kimi keçib. İngilis futbolçunun “transfermarkt”da dəyəri 5 milyon avrodur. O, yeni komandasında “3” nömrəli formanı geyinəcək.



Son səhifə

Göyerti ilə qidalanmaq damarlardakı problemləri aradan qaldırır



Gündelik rasionda göyərtilərin özünəməxsus yeri var. Tərkibi mikro və makro elementlər, vitaminlər, amin turşuları və qida lifləri ilə zəngin olan göyərtilər orqanizmə müsbət təsir göstərir, hətta bir çox xəstəliklərin qarşısını alır. Yaşıl kələm, kəhı, cəfəri, zəncəfilotu, ispanaq, çuğundur yarpağı, pazı, Çin kələmi, tərə və tərşun ən faydalı göyərtilər hesab edilir.

Həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Göyerti zülallardan, hətta ət məhsullarından daha əhəmiyyətlidir, çünki onun tərkibində 8 amin turşusu və xlorofil var. Xlorofil insan orqanizmini oksigenlə zənginləşdirir. Orqanizmdə oksigen kifayət qədər olduqda virus, bakteriya və digər yad cisimlər məhv olur. Göyerti ilə qidalananlarda onkoloji xəstəliklərin yaranması 50-60 faiz azalır. Müxtəlif mineral və vitaminlərlə zəngin olan həmin göyərtilər həzm sisteminə yaxşı təsir edir, beyinin inkişafını gücləndirir, sümükləri möhkəmləndirir, toxumaları yaxşılaşdırır. Onlarla qidalanmaq damar divarındakı problemləri də aradan qaldırır, qanı təmizləyir”.

Sarımsaq yemək arterial təzyiqli müsbət təsir göstərir, eyni zamanda, dilin üstündə olan ərpi aparır, şüyüd yeyilməsi ur və köp zamanı faydalıdır, keşniş əsəbləri sakitləşdirir. Qida qəbulundan dərhal sonra mədədə şişkinlik əmələ gəlsə, xörəyi keşnişlə yemək lazımdır.

Ağız qoxusuna qarşı çoxlu cəfəri yemək məsləhət görülür. Cəfəri iyi qovmaqla yanaşı, qanı qatılaşdırır. Onun tərkibində olan K vitamini qanaxmaya meyilli olanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalı təsir göstərir.

“Milan” Donnarumanın ayrılığını təsdiqlədi

Italiyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma bu komandadan ayrılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Paolo Maldini yerli mətbuata açıqlamasında məlumat verib. O, 22 yaşlı qapıçının müqavilə müddətinin başa çatdığını və klubdan ayrıldığını bildirdi. Futbolçu özü bu komandada qalmaq istəməyib.

Qeyd edək ki, Donnarumma 2020/21 mövsümündə “Milan”ın heyətində 48 matçda meydana çıxıb. Bu klubun öz yetirməsi olan futbolçu, “Milan”da bütövlükdə 251 matç keçirib. O, İtaliya yığmasında da 25 matç çıxıb.



Gülər Səfərova

Uşaqlarda qurd xəstəlikləri nədən yaranır?

Uşaqlar arasında qurd xəstəlikləri ən çox rast gəlinən problemlərdən biridir. Bəzən valideynlər övladlarında qurd xəstəliklərinin mövcudluğundan uzun müddət xəbərsiz olurlar. Qurd xəstəlikləri əksər hallarda 3 yaşdan sonra rast gəlinir. Helmentlər orqanizmdə bir neçə orqanın funksiyasını sıradan çıxara bilər.

Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatri Mələhət Qasımova AZƏRTAC-a bildirdi ki, helmentlər uşağın immunitetinin azalmasına, allergiyaların mədə-bağırsaqları və sinir sistemi pozuntularına səbəb olur: “Uşaqlar arasında iyambly, parazit, askarid və digər qurdlara daha çox təsadüf edilir. Onun əmələ gəlməsinin əsas səbəbi sanitariya-gigiyena qaydalarına əməl edilməməsidir. Əlyuma vərmişlərinin olmaması, dirnaq yemə, çirkli əşyaların ağıza salınması, yaxşı yuyulmamış meyvə-tərəvəzlərdən istifadə olunması nəticəsində qurd xəstəlikləri yaranma bilər. Qurd xəstəliklərindən edilən şikayətlər çoxşaxəlidir. Həmin uşaqlar halsız, iştahasız və rəngi solğun olur, onlarda qarın ağrıları və nəcis ifrazının pozulması baş verir. Eyni zamanda, yuxu pozulması və diş qıcaması halları da baş verir”.

Onun dediyinə görə, qurd yumurtaları orqanizmə daxil olandan sonra bir



müddət gizli qala bilər, yeni ilk əlamətlər bir qədər gec meydana çıxır. Bütün orqan və toxumaları zədələyən həmin parazitlər orqanizmin fiziki və əqli inkişafını da ləngidir: “Qurd xəstəliklərinin olub-olmadığını öyrənmək üçün ildə iki dəfə - xüsusən yaz və payız aylarında valideynlərin uşaqları müayinədən keçirmələri məsləhətdir. Yay aylarında meyvə-tərəvəzlər çox qəbul edildiyinə görə immun sistemi normal olur. Xəstəliyin müalicəsi heç

də çətin deyil. Ən çox təsadüf edilən askarid qurdu uşaq orqanizmində allergik və dermatit xəstəliklər yaradır, hətta müalicə olunmadıqda ağciyər, ürək-damar, tənəffüs sistemi xəstəliklərinə və asmaya qədər səbəb ola bilər. Həmin xəstələr gec müraciət edəndə onu qısa müddət ərzində müalicə etmək çətin olur”.

Həkim-pediatri qeyd edib ki, bəzi hallarda aparılan müayinələrdən sonra xəstəlik olduğu halda belə cavab neqativ nəticə də verə bilər. Ona görə də qurd xəstəliklərinin analizi zamanı həm də qan analizi verilməsi daha yaxşı olar. Uşaqda helment aşkarlanıbsa, bütün ailə üzvlərinin də parazitlərə qarşı profilaktik müalicə alması məsləhətdir.



David Guettadan - SON GÖRÜNTÜLƏR

Dünyaca məşhur Dj David Guetta sevgilisi ilə tətildə görüntülənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, David Guetta sevgilisi Jessica Ledon ilə tətildə müxbirlər tərəfindən görüntülənib. Məşhur dj-in 53, sevgilisi Jessicanın isə 28 yaşı var.

Xatırladaq ki, David Guetta ilk evliliyini 1992-ci ildə edib və onun evliliyi 2014-cü ilə qədər davam edib. Bu evlilikdən onun iki uşağı var. Boşanan bir il sonra isə, o, Jessica Ledon ilə tanış olub. Qeyd edək ki, David dəfələrlə məqazın verilişlərində evliliyə inanmadığını desə də, 2017-ci ildə sevgilisinə evlilik təklif edib və üzük hədiyyə edib.

Gülər Səfərova

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc və SİA agentliklərinin
məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600